

Vladimir Putin
Prezident İlham
Əliyevə məktub
göndərib



Bax 3

Leyla Əliyeva ixtiz,
kəpənək və
immundefisit
xəstəliyindən
aziyat çəkan
uşaqlarla görüşüb



Bax 4

Azərbaycan
investorları
necə cəlb edir?



Bax 7



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 028 (5993) 12 fevral 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinç" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

"Muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır"



Prezident İlham Əliyev
Xalq artisti Əlibaba
Məmmədova "Şərəf"
ordenini təqdim edib

"Azərbaycan xalqı
parlament seçkilərində
bir daha öz iradəsini
ifadə etdi" Bax 4

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Haciyev fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı AZERTAC-in suallarını cavablandırıb.

-Hikmet müellim, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisində



Bax 2

növbədənkarar seçkilər keçirildi. Seçkiləri izləmiş xarici müşahidəçilərin açıqladığı rəyləri necə qiymətləndirirsiniz...

Parlament seçkilərinin
şəffaf və demokratik
keçirilməsi dünya
mətbuatının gündəmindədir



Bakı caz festivalına yenidən
ev sahibliyi edəcək

Oktabrın 9-dan 18-dək Bakıda növbəti
cələbi keçirilecek. Bu barədə məlumat festivalın
saytında yer alıb. Bu il festivalın
təsis edilməsinin 15 il tamam olur. Festivalın təşkilatçıları
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Jazz dünyası"
jurnalı, A+A Events və "The Landmark Hotel-Baku"dur...

Fevralın 9-da ölkəmizdə keçirilən
parlament seçkiləri azad və demokratik
şəkildə baş tutdu. Ölkəmizdə seçki məntəqələrində vətəndaşların sərbəst, heç bir maneə...

Bax 5



Lionel Messi
"Barselona"da ilinə 35
milyon avro qazanır!

Bax 16


İtalyanın "Tuttosport" nəşri ölkənin futbol klublarına "Barselona"nın futbolcusu Lionel Messini transfer etmək üçün tələb edilecək məbləği açıqlayıb. Qol.az xəber verir ki, bildilib ki, xərc məsəlesi tamamilə argentinli hücumçunun imic hüquqlarının qiymətindən asılıdır. Qeyd olunub...

"Bəzi müxalif
gruplar ölkədə
keçirilən seçkilərə
kölgə salmağa
cəhd ediblər"



Bax 9

Malibaylı və
Qusçular
kəndlərinin
işgalindən
28 il ötür



Bax 12

Azərbaycan dövləti
Avropa qurumları
qarşısında nayi
sübuta yetirdi?



Bax 8

“Muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır”

Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində müsiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədova görüşübər və burada təşkil olunan bir neçə sərgi ilə tanış olublar.

AZERTAC xəber verir ki, Xalq artisti Əlibaba Məmmədovu salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Muğam bizim milli sərvətimizdir. Siz bizim milli sərvətimizin qorunmasına xüsusi rol oynamısınız:

-Hörmətli Əlibaba müəllim, siz, ilk növbədə, 90 illik yubileyiniz münasibətile ürəkdən təbrik etmək istəyirəm. Size cansaqlığı, uzun ömür arzulayram. Bir həftə bundan əvvəl mənim Sərəncamımla siz Azərbaycan dövlətinin yüksək ordeni olan “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün bu yüksək mükafatı size təqdim edəcəyəm.

Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bestəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinesine böyük töhfələr vermişiniz. Siz 100-dən artıq mahnının müəllifiiniz ve sizin ifanızda səslənən xalq mahnalarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm de gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiz. İnsan kimi de sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda, həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu



demək mümkündürsə, məzunlarıdır.

Muğam bizim milli sərvətimizdir. Siz bizim milli sərvətimizin qorunmasında xüsusi rol oynamısınız. Xüsusilə qeyd etməliyəm ki, müntəzəm olaraq keçirilən muğam müsabiqələri televiziya vasitəsilə milyonlarla insanı əhatə edir. Bu müsabiqələrə baxarken bizim insanlarımız, hətta musiqidən uzaq olan insanlar muğamın əsl mahiyyətini, incəliklərini öyrənirlər. Gənc ifaçıların çıxışları, xüsusilə münsiflər heyətinin təhlilləri böyük maraq doğurur. Çünkü muğamın əsl mahiyyəti, bütün incəlikləri münsiflər heyətinin açıqlamalarında özünü bürüza verir. Siz gənc ifaçılaraya böyük mərhəmətlə yanaşırsınız, bəzi hallarda görürəm, onları ruhlandırsınız ki, ruhdan düşməsinlər. Eyni zamanda, onların səhvələrini qeyd edirsiniz və yol göstərirsiniz. Hesab edirəm ki, əsl



dər Əliyev Fondunun təşəbbüsü ilə televiziya müsabiqələri artıq uzun illərdir keçirilir. Hesab edirəm ki, bunun neinki musiqi mədəniyyətimizin, bütövlükdə mənəvi dəyərlərimizin təbliğində xüsusi əhəmiyyəti var. Mən çox şadam ki, bizim gənclərimizin böyük əksəriyyəti milli musiqiyə bağlıdır. Bu, hər bir ölkədə belə deyil. Ele ölkələr var ki, orada milli musiqi kənarda qalır, indi dəbdə olan hansısa beynəlxalq musiqi nümunələri üstünlük təşkil edir. Ancaq hesab edirəm, bizim üstünlüyüümüz və xoşbəxtliyimiz ondan ibarətdir ki, gənclərimiz də milli musiqiyə bağlıdır. Muğamı yaşatmaq bizim üçün mütqəddəs vəzifədir. Eyni zamanda, ölkəmizdə bir neçə dəfə keçirilmiş beynəlxalq muğam festivalları da xüsusi rol oynayır. Bu festivallara bir çox ölkələrdən ifaçılar gelir. Məhz bu festivali Azərbaycanda keçirmək kərə bir daha sübut edirik ki, muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır və biz bunu bütün dünyaya çatdırırıq. Bu, onu

rik edirəm.

Əlibaba Məmmədov: Cox sağı olun, əziz və çox hörmətli cənab Prezidentimiz.

Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu bərədə çox danişa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasilsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Haqqında dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir. İnanın, mən danişan adamam, amma Sizin qarşınızda danişa bilmirəm. Bu gün mənim sənətimin bütün təreflərindən söz açdırınız. Ele danışdınız ki, sanki məni böyük bir müsiqiçi təriflədi, var olun.

Ardı Səh. 3



sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünkü bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbiniz, belə

sənətkarın xalq qarşısında xidmətləri bundan ibarətdir. Siz o insanların, təkcə öz sənətinize qapılmamışınız, onu bölüşmek is-

təyirsiniz. İsteyirsiniz ki, muğam yaşasın, gençlər bu sənətə yiye-lənsinlər.

Onu da bildirməliyəm ki, Hey-

“Muğam bizim sənətimizdir, muğamın vətəni Azərbaycandır”

Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib



Əvvəl Səh. 2

Çox sağ olun ki, bizim xalq musiqimizə, xalqımızın sənətkarlarına belə böyük hörmət edirsiniz. Var olun, var olsun Mehriban xanım. Vallah, Mehriban xanımın bize gəlməyini mən indi də yuxu kimi bili-rəm. Hamı deyir, bu, doğrudan da çox böyük eks-səda doğurub. Hara gedirəməsə, hamı o görüşdən danişir. Allah saxlasın.

Mənim arzum budur ki, Allah-Təala Sizi xalqımıza, bize çox görəmesin. Allah Sizi qorusun ki, bizim xalqımız daha xoşbəxt olsun. Öləkəmiz gündən-güne inkişaf edir, gözələşir. Vallah, xariqələr yaradırsınız. Mən bakılıyam, Bakıda böyüümüşəm, amma bugünkü Bakını təniya bilmirəm. Vallah, mən qəlbən danişan adamam. Mən heç vaxt nə yalan danışmırıam, nə də bir adama pislik etmirəm. Bu, mənim idealımdır. Odur ki, mən bundan böyük hörmət görməmişəm, görə də bilmərəm. Bir daha hər ikinizə “Sağ olun!” deyirəm, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Cox sağ olun, Əlibaba müəllim.

Əlibaba Məmmədov: Sağ olun, Mehriban xanım.

Mehriban Əliyeva: Cox sağ olun, Əlibaba müəllim. Bütün Azərbaycan xalqı sizləri cəsət etməyir.

Prezident İlham Əliyev: Bizim üçün çox ezziz gündür ki, bu yüksək mükafatı Sizə təqdim edirik. Həmisi beş enerjili olasınız, yaratmaq üçün yaşayasınız.

Əlibaba Məmmədov: Sizin sənəzdədir, doğrudan belədir. Mən görməmişəm ki, xanendəye bu boyda hörmət olsun. Çox böyük hörmətdir.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Size verilən bu yüksək mükafat dövlət tərəfindən bu sənətə göstərilən diqqətdir. Çünkü xalq kimi, millət kimi bizi əsr-lər boyu qoruyan bizim sənətimiz olub. Çünkü biz tariximizi yaxşı bilirik. Uzun illər - onilliklər, yüzilliklər ərzində müstəqillikdən məhrum olmuşuq, ancaq nə dilimizi, nə dinimizi, nə musiqimizi, nə də mənəviyyatımızı itirmişik. Bizi yaşadan bax, bunlardır - sənət, musiqi, ede-

biyyat, dil, milli dəyərlər. Muğam bütün bu amilləri özündə təcəssüm etdirir. Ona görə muğamı yaşatmaq bizim mütqəddəs borcumuzdur. Biz də görürük, indi dünya musiqisində müxtəlif meyillər var, istər-istəməz bizim sərhədimizdən də keçir. Çünkü bu, elə bir məsələdir ki, orada sədd qoya bilməzsən. Əger gəncələr öz milli dəyərlərindən, öz musiqisindən uzaqlaşsa, gələcəkdə onlar necə vətənpərvər ola bilərlər?! Gələcəkde müstəqil Azərbaycanın maraqlarını necə qoruya bilərlər?! Gəncələrdə milli ruh olmalıdır, milli ruhun mənbəyi də, o cümlədən bizim musiqimizdir. Xüsusilə muğam kimi ümumbaşarı sənətin beşiyi Azərbaycandır.

Əlibaba Məmmədov: Düzdür, doğrudan Azərbaycandır, bunu ucadan deyə bilirik. Mən bir münsif, bir muğam ifaçısı kimi həmişə bu sözü ucadan demişəm ki, muğam bizimdir. İnanırsınız, gəlin baxın. Sağ olsun Mehriban xanım, dedi ki, muğam bizimdir. Bizim üçün mərkəz tikirdi, muğama, müsabiqələrə yol açdı. O müsabiqələrin şəxşən mənim özümə çox köməyi oldu. Doğrudan belə oldu. Ona görə də Siz var olun ki, bizim musiqimizi qoruyub saxlayırsınız. Ulu Öndərimiz həmişə deyərdi ki, muğam bizim milli sərvətimizdir. Bizim cənab Prezidentimiz də deyir ki, muğam bizim milli sərvətimizdir. Xanım da deyir ki, muğam bizim milli sərvətimizdir. Mən bir ağısaqqal kimi bir az muğamdan danışmaq istəyirəm. Muğam elə bir sənətdir ki, heç kim deyə bilmir bunu mən yaratmışam. Bunun yaradıcısı yoxdur. Əger yaradıcısı olsayıd, bizim böyük sənətkarımız Üzeyir bəy bir səra muğam yaradardı. Olmur, mümkin deyil. Bu, Allahdan gəlmədir, bu, ilahi musiqidir. “Quran-Kərim” kimi, o da ilahi musiqidir. Ona görə bəzən özüm də təəccübənlərim, görürsən uşaq elə bir hissə, elə bir guşə oxuyur ki, mən onu bilmirəm. Bu, onun özündən deyil, Allah tərəfindən gelir. Odur ki, Sizin sayənizdə ucadan deyirk ki, muğam Azərbaycanındır, Azərbaycandan başqa heç yerdə belə bir muğam yoxdur.

Prezident İlham Əliyev: Düzdür.

Mehriban Əliyeva: Düz deyirsiniz.

Prezident İlham Əliyev: Sağ olun, Əlibaba müəllim.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Tarinə şah əsərləri” adlı sərgi ilə tanış olular. Sərginin ekspozitortları Gürcüstan Milli Muzeyindəki Azərbaycan ve Şərqi kolleksiyalarından ibarətdir. Qeyd edək ki, Gürcüstan Milli Muzeyində Azərbaycana, o cümlədən İrəvan xanlığına aid minlərlə tarixi, mədəni artefakt var. İrəvan Azərbaycanın qədim torpağıdır və tarixi faktlar da azərbaycanlıların bu torpaqda daim yaşayış-yaratıldıqlarını göstərir. Prezident İlham Əliyev müxtəlif kürsülərdən dəfələrlə İrəvan xanlığı barədə tarixi həqiqətlərə əsaslanan faktlar söyləyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, XIX əsrin əvvəllerində İrəvan xanlığının əhalisinin mütləq eksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bu, tarixdir, tarixi həqiqətdir. Bu sərgidəki ekspozitortlar da bunu bir daha aydın şəkildə nümayiş etdirir. İrəvan xanlığı ilə bağlı həqiqətləri dünyaya ictmayıyyətine çatdırmaq, eyni zamanda, gənc nəslin tariximizi daha yaxşı bilməsi üçün bu sərginin ekspozitortları olduqca mühüm məna kəsb edir.

Sərgidə 300-dək ekspozitort təqdim edilir. Üç bölmədə Qacarlar sülalesi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən meşət əşyaları və rəsm əsərlərinin kolleksiyası, rus fotoqraf Dmitri Yermakovun arxivindən elde edilmiş fotosənədlər nümayiş olunur. Yermakov İrəvan qalasının nadir təkili - Sərdar sarayı, məscidlər, karavansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilmesi prosesini təfərruatları ilə göstərən fotosəkkilər silsiləsini yaradıb. Burada Ermenistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsər-

Vladimir Putin Prezident İlham Əliyevə məktub göndərib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Yeni Azərbaycan Partiyasının növbədənkenar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklerimi qəbul edin.



Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi.

Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdəşliq münasibətləri bundan sonra da möhkəmlənəcək. Sizə və Sizin silahdaşlarınıza yeni-yeni uğurlar, Azərbaycan xalqına isə firavənlilik və rifah arzu edirəm”.

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Avropa ittifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Prezident İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

lərində Şah Qacar, İrəvan hökməndərlər və Şərqi eposlarının qəhrəmanları təsvir olunub. Sərdar sarayının arxeoloji qalıqları arasında İrəvan xanlığı ilə indiki Ermənistən ərazisində yaşamış Azərbaycan xalqına məxsus çox sayıda gündəlik həyat attributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim edilir.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi ilə tanış olular.

Nadir layihə olan bu sərgidə müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş etdirilir. Birlik və müxtəliflik principinə əsaslanaraq bölmələrə ayrılan ekspozisiyada sərgilənən musiqi alətləri həm oxşarlığı, həm də fərqliyi təcəssüm etdirir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsasi, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq imkanı var.

Növbəti tanışlıq məşhur fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avangard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi ilə oldu. Ekspozisiyada müəllifin 1930-1960-ci illərə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiysi təqdim edilir. Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan və “qızıl fond”una daxil edilmiş işləri ilə yanaşı, Azərbaycanda çəkdiyi fotoğrafları da ilk dəfə nümayiş olunur.

Sərgidə, həmçinin fotoqrafin ailesinə aid arxivdən ekspozitortlar, müxtəlif sənədlər, yaratdığı tematik albomlar və digər maraqlı ekspozitortlar var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İxtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb

Fevralın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İxtioz, kəpənək və immundefisit xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb.

AZERTAC xəber verir ki, paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların sehhəti və müalicələrinin gedisi ilə maraqlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.



“Azərbaycan xalqı parlament seçkilərində bir daha öz iradəsini ifadə etdi”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - President Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı AZERTAC-in suallarını cavablandırıb.

-Hikmət müəllim, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədən kənar seçkilər keçirildi. Seçkiləri izləmiş xarici müşahidəçilərin açıqladığı rəyləri nece qiymətləndirsiniz?

-Övvələ, qeyd etmək istərdim ki, növbədən kənar parlament seçkiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş-miqyaslı islahatlar siyasetinin tərkib hissəsidir və Azərbaycan xalqı seçkilərdə bir daha öz iradəsini ifadə etdi.

Düşünürəm ki, təkcə ele 1300-dən çox namizədin qeyde alınması faktı həm Azərbaycan cəmiyyətində seçkilər böyük marağın və ən əsası, inamın olmasının, həm də onun rəqabətli şəraitdə keçməsinin bariz nümunəsidir. Cənab Prezidentin dediyi kimi, “əgər inam olmasayıd, bu adamlar bəlkə də seçkilərə qatılmazdılardı”.

Azərbaycan hökuməti yenə də xoş niyyət nümayiş etdirərək parlament seçkilərini müşahidə etmək üçün qon-



ni, çatışmazlıq kimi qələmə verilən məqamların, iradların əksəri məhz prosedur-təşkilati səciyyəlidir. Onlar lokal xarakter daşıyır və ümumi nəticələrə şamil olunmur. Xüsusi olaraq vurğulamaq istərdim ki, bəzi müxalifət nümayəndələrinin iddia etdiyi kimi, DTİHB-nin rəyində parlament seçkilərinin nəticələrinin şübhə altına alınması məsəlesi yoxdur.

Məlum olduğu kimi, seçkidən dərhal sonra Mərkəzi Seçki Komissiyası iddia edilən bütün pozuntuların, o cümlədən videogörüntülərin ciddi şəkildə aşadırılaçığını bildirmişdi.

Biz hər bir seçkini əvvəlki ilə müqayisədə tərəqqi, eyni zamanda, çatışmazlıqların aradan qaldırılması imkanı kimi görürük. Bu mənada, beynəlxalq öhdəliklərimizə uyğun olaraq beynəlxalq təşkilatlara konstruktiv əsasda əməkdaşlığı həmisi hazırlıq və DTİHB da daxil olmaqla, seçkiləri müşahidə etmiş bütün təşkilatların müvafiq təklif və tövsiyələri diqqətlə təhlil olunacaq.

Son olaraq vurğulamaq istərdim ki, Azərbaycanda hakimiyətin menbəyi xalqdır və Azərbaycan xalqı seçkilər vasitəsilə qanunvericilik hakimiyəti ilə bağlı öz münasibətini açıqlayıb. Azərbaycan hakimiyəti de öz növbəsində, demokratik, azad, şəffaf seçki keçirmekle bağlı siyasi iradəsini bir daha ortaya qoymuş oldu.



Miri Əhəd oğlu Qənbərov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi ve komsomol təşkilatının katibi işləmiş, 1954-1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxumuş, 1959-1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil almışdır.

Miri Qənbərov 1956-ci ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sisteminde fəaliyyət göstərmış, 1961-ci ildək “Azərittifaq”ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961-1978-ci illərdə “Azərittifaq”ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978-1979-cu illərdə yenidən “Azərittifaq”ın mərkəzi aparatında baş əmtəəşünas, 1979-1980-ci illərdə “Azərittifaq” İstehsalat İdarəsinin rəisi olmuş, 1980-1981-ci illərdə Bakı Şəhər Ticarət idarəsində şöbə rəisi, 1981-1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982-1994-cü illərdə Respublika İdməni və Mədəni Mallar İdarəsinin baş direktoru işləmişdir.

Miri Qənbərov 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunaq “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.

Uzun illər boyu çalışdığı vəzifəsində asılı olmayaraq, bütün sahələrdə Miri Qənbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksek tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik principlerinə sadıqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Miri Qənbərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisine üzv seçilmişdir. Miri Qənbərovun uzunmüddəli əmək fealiyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qənbərovun əziz xatırəsi onu tanıyanların qəlbində həmisi yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Oqtay Əsədov
Samir Nuriyev
Şahmar Mövsümov
Natiq Əmirov
Eldar Əzizov

Fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkiləri azad və demokratik şəkildə baş tutdu. Ölkəmizdə seçki məntəqələrində vətəndaşların sərbəst, heç bir mənə ilə üzləşmədən səs vermesi üçün münbət şərait yaradılmışdır. Məntəqələrlə lazımlı ləvazimat və inventarla tam təchiz olunaraq, şəffaflığın artırılması üçün vəb-kameralar quraşdırılmışdır.

Seçicilər onlar üçün yaradılmış imkanlardan bəhrələnərək, böyük feallıq nümayiş etdirdilər və öz mövqelərini ifadə etdilər. Havanın soyuq olmasına baxmayaraq, böyük məsuliyyət hissi, vətəndaşlıq mövqeyi onları məntəqələrə getirmişdi. Hər bir seçici ona təqdim olunan bülletini alaraq, öz seçimini etimad göstərdiyi namizədə gizli yolla, kimsənin müdaxiləsi olmadan pərdə arxasında səs vermekle, seçkilərin şəffaf və ədalət prinsipine uyğun olaraq, həyata keçirildiyini təsdiqlədi. Yerli və xarici müşahidəcilərin müşayiəti altında baş tutan parlament seçkiləri, hər zaman olduğu kimi, sakit, əmin-amanlıq, seçki normalarına əməl olunmaqla baş tutdu.

Azad və demokratik şəraitdə keçirilən parlament seçkiləri ölkəmizin uğur və nailiyyətlərini hər zaman işıqlandıran dünya mətbuatının səhifələrdə yer alıb. İranın "Tabnak news" agentliyi Azərbaycanda seçkilərin qanun pozuntusu olmadan həyata keçirildiyini yazar. Materialda parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyi qeyd olunaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğunu Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazanması diqqətə çatdırılıb. İranın "IRNA", "Mehr news", "ISNA" və di-

ABOUT US
See the difference

Home China World Politics Business Opinions Tech & Sci Culture Sports Travel Nature Picture Video Live TV Specials

Asia 10:17, 10-Feb-2020 [Translate](#)

Azerbaijan's ruling party leads in snap parliamentary vote

Updated 15:06, 10-Feb-2020 CGTN

Share [Facebook](#) [Twitter](#) [LinkedIn](#) [Email](#) [Print](#)

Azerbaijan's President Ilham Aliyev casts his ballot at a polling station during parliamentary elections in Baku, Azerbaijan, February 9, 2020. (AP Photo)

TOP NEWS

Latest in the coronavirus outbreak

909 dead, over 40,000 coronavirus cases diagnosed in China

22:18, 21-Jan-2020 **FACE/NATION** Xenophobia harms

Parlament seçkilərinin şəffaf və demokratik keçirilməsi dünya mətbuatının gündəmindədir

BERNAMA.COM
Beyond Headlines

RELATED NEWS

Azerbaijan: voting starts; more than 50 per cent candidates below 40, 126-year-old woman the oldest voter

Azerbaijan to hold snap parliamentary election on Feb 9

KURIER

Jetzt Familienurlaub in Osttirol buchen.

IMMOBILIEN JOB-ANGEBOTE

SUCHE Politik Chronik Wirtschaft Sport Freizeit Wissen Kultur Stars Meinung MEHR ANMELDEN

Azərbaycanda növbədənkar parlament seçkiləri
Seçki 2020

Parlamentswahlen in Aserbaidschan

Am 9. Februar 2020 wird in Aserbaidschan Parlamentswahlen stattfinden. Nach Angaben der Zentralen Wahlkommission wurden 1637 Kandidaten, die für 125 Sitze im Parlament antreten werden, registriert. Die Anzahl von Kandidaten war noch nie so hoch wie bei diesjährigen Wahlen. Der Registrierungsprozess von Kandidaten war für alle Beteiligten transparent und für die Öffentlichkeit zuverlässig.

07.02.2020

BERNAMA.COM
Beyond Headlines

RELATED NEWS

Early voting for Kumanis by-election completed

Kumanis early voting today

Azerbaijan: voting starts; more than 50 per cent candidates below 40, 126-year-old woman the oldest voter

Last Update: 09/02/2020 02:31 PM

From R.Ravichandran

BAKU, (Azerbaijan), Feb 9 -- Azerbaijan voters began voting for 125 seats of the National Assembly (Milli Majlis) in the snap parliamentary election today (Feb 9), with a 126-year-old woman being the oldest voter and more than 50 per cent of the candidates are under the age of 40.

Posted By goldenbridge-admin | goldenbridge.com.ru/ru/русский-в-азербайджане-запись-лос-/

Генсант Туимбас встретился с руководителями местных администраций Жамбылской области

Пакистанские журналисты: Мы всегда широко используем новости АЗЕРТАДЖ

Пакистанские журналисты: Мы всегда широко используем новости АЗЕРТАДЖ

(Turkish) RUSYADA UCAK KAZASI: GÖVDE ÜZERİNE PISTE SÜRÜKLЕНİP

Радиокомпания «Аль-Ахбар»: АЗЕРТАДЖ играет роль места между

"İrib news" saytı ve "Sədai səma" televiziya kanalı da seçkilər haqqında videoxəbər yayımlayıblar. Bu günə qədər ölkəmizdə demokratik imicinin formalşamasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilib. Fevalın 9-da ke-

çirilən və ölkə tarixinde demokratik və azad seçki prinsipi kimi yadda qalan parlament seçkilərinin azad və ədalətli, beynəlxalq siyasi dəyərlərə uyğun keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılmışdır.

Ölkəmizdə keçirilən seçki prosesini izleyən xarici müşahidəcilər sırasında Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Müşir İstamovun rəhbərlik etdiyi nümayəndə heyeti de yer almışdır. Onlar seçkiləri Bakı və Şirvan şəhərlərində, həmçinin, Şamaxı rayonunda izləyiblər. Özbəkistan nümayəndələri mətbuatla müşahibələrində seçkilərin açıq, demokratik və şəffaf keçirildiyini bildiriblər. Özbəkistanın "UzA" milli informasiya agentliyi ölkəmizdə keçirilən parlament seçkiləri ilə bağlı geniş material dərc edib. Məqalədə bildirilir ki, 5573 seçki məntəqəsinin 1000-in-

web-kamera quraşdırılıb. O da, özbəkistanlı oxucuların diqqətinə çatdırılıb ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə qazanıb.

Ruminiyanın nüfuzlu "News24hours" xəber portalı da Azərbaycan ictimai-siyasi həyatında rol oynayan parlament seçkilərinə öz münasibətini ifadə edib. "Azərbaycanda parlament seçkiləri keçirilib" sərlövhəli məqalədə statistik

göstəricilərə əsasən, 5573 seçki məntəqəsinin, parlamentdə 125 yerin, seçki prosesini izləmək üçün 41 dövlətdən 358 müşahidəçinin olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, müşahidəçilərin əksəriyyəti keçirilən seçkilərin demokratik, azad və şəffaf olduğunu təsdiq ediblər.

Malayziyanın aparıcı "Bernama" milli xəbər agentliyi də Azərbaycanda keçirilmiş parlament seçkilərinin azad və ədalətli şəkildə baş tutduğunu yazar. "Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin demokratik xarakterini alqışlayırlar" adlı məqalədə agentliyin parlament seçkilərinin gedisi işıqlandırmaq üçün Azərbaycana ezmə etdiyi müraciəti TÜRKPA təşkilatının, Qırğızistandan olan müşahidəçi Almazbəy Batırbəyovun, GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü Maryan Zabotskinin, Gürcüstən parlamentinin üzvü Salvalan Mirzəyevin, Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evansin, İslamabəq Qlobal və Strateji Tədqiqatlar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəmin, Fransa Senatının xarici işlər və müdafiə komitəsinin sədr müavini Joel Rorionun, digər fransız müşahidəçi İv Meteronun, Almaniyadan Bavariya parlamentinin deputati Uli Xenkelin, Yunanistan parlamentinin üzvü Lazaros Tsavdaridisin keçirdikləri metbuat konfransları zamanı səsləndirdikləri fikirləri sitat getirərək, ölkəmizdə seçkilərin demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlar səviyyəsində keçirildiyini qeyd edib. Həmin beynəlxalq müşahidəciler səsvermənin gedisi müşahidə etdikləri seçki məntəqələrinin ən müasir avadanlıqla təchiz edildiyini vurgulayaraq, heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını bildiriblər.

Vurğulamaq yerinə düzər ki, seçki prosesini Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizə gelmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfinən izlənilib. Seçkilərin müşahidəsində 132 xarici KIV-dən 199 nümayəndə iştirak edib. Həm beynəlxalq, həm də yerli müşahidəcilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq ediblər. Müstəqil dövlətimizdə seçkilərin şəffaf və demokratik normalar əsasında keçirilməsi demokratiyanın təntənəsidir. Artıq Azərbaycanda yüksək səviyyədə seçki mədəniyyəti for-

malaşıb. Hər kəs dərk edir ki, Azərbaycanın taleyülü məsələsinin həllində köməklilik göstərə bilər. Bu, əhalinin arasında aparılan maarifləndirmə işinin mətiqi nəticəsidir. Seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və ölkəmizdən beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutdu.

Nəzakət ƏLƏDDİNQIZI



Olkemizdə insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərindədir. Son 16 il ərzində, iki milyon na yaxın yeni iş yerlərinin açılması, əmək haqlarının 5 dəfə, pensiyaların 8 dəfə, eyni zamanda, sosial müaviniyyətlərin artırılması dövlət siyasetinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasetin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevriləməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibaretdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almamasına baza yaranan sərəncamları insanların yaşayış şəraitinin yaxşılaşmasına özünü göstərir. Dövlət başçısı çıxışlarında da sosial siyasetin dövlət siyasetinin ayrılmaz hissəsi olduğunu vurğulayıb: "Sosial siyaset bizim siyasetimiz ayırmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadıq və Azərbaycanın uğurları bunun əyani səbütudur. Ancaq bununla berabər, biz güclü sosial siyaset aparımadan inkişaf edə bilmərik. Çünkü bizim bütün işimizin mərkəzində, teməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içinde yaşaması bizim başlıca borcumuzdur".

Reallıqlar, perspektivlər...

Yalnız son üç ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı onlarla Ferman ve Sərəncam, "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 6 fevral 2020-ci il tarixli Sərəncamı xalqın sosial rifahının yaxşılaşmasına dövlətin diqqət və qaygasının reallığıdır. Sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin bu Sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlib. Artım 2020-ci ilin 1 yanvar tarixində tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

"Bizim siyasetimiz mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahi, sağlamlığı və təhlükəsizliyi dayanır" deyən Prezident İlham Əliyevin mükəmməl islahatlar kursu respublikanın iqtisadi potensialının

Vətəndaş qayğısına yönələn sosial siyaset faktoru



Prezident İlham Əliyev:
"Bizim siyasetimiz mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahi və sağlamlığı dayanır"

gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirmək bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına və sosial firavanlığın təminatına doğru müüm addımların atılmasına zəmin yaradıb.

Son 16 ildə pensiyanın orta aylıq məbləği 16,6 dəfə artıb

Vacib olan məqamlardan biri də pensi-

ya islahatlarının, davamlı olaraq, aparılmasıdır. Bu baxımdan, 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində, pensiya sistemi qeyri-sığorta elementlərindən, əsasən, temizlənilib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılib, fərdi uçot sisteminde açıq hesab prinsipi tətbiq olunub və işləyən pensiyaçıllara hər 72 aydan bir fərdi hesablarında yüksilmiş vəsaitlərdən istifadə edərək, pensiyalarını artırmaq imkanı verilib.

mənlərimizin və radikal müxalifətin yuxusu-nu qaćırıb.

Bələliklə də, bütün bu uğurlu nəticələr, onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsəd-yönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritət vəzifələrdən olacaqdır.

RƏFIQƏ KAMALQIZI

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkəmizdə artıq ənənə halını alıb və bu vaxta qədərki dövlət proqramları uğurla icra olunub. Sayca dördüncü olan bu proqramın da, yeni regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının da ilk ili uğurla başa çatdı. Hesabat ilinin göstəriciləri, yəni neftin dünya bazar qiymətlərinin sabit qalması, iqtisadiyyatın 2,2 faiz artması, qeyri-neft sektorunda 3,5, sənaye istehsalında 1,8 faiz artım qeydə alınması, qeyri-neft sənaye istehsalının 14,3 faiz yüksəlməsi əlbəttə ki, uğura aparan yolla gedildiyini təsdiq edir.



Iqtisadi inkişafa dövlət proqramlarının icrasıla nail olunur



Ənənə halını alan və bir-birinin ardınca reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının iqtisadi inkişafımızda, eləcə də, regionlarda rolu danılmazdır. Bölgələrin sosial-iqtisadi inkişafı heç də təsadüfi deyil və cəsarətə deyə bilərik ki, bu, məhz ölkə başçısının rəhbərliyi ilə bundan əvel icra edilən 3 Dövlət Proqramı sayesində mümkün olub. Tebii ki, bölgərimizin sosial-iqtisadi inkişafı məntiqi olaraq ümumilikdə Azərbaycanın iqtisadi inkişafını, vətəndaşların məşğulluq səviyyəsinin artmasını, işsizliyin, yoxsulluğun aradan qaldırılmasını, əhalinin rifah halının yaxşılaşdırılmasını şərtləndirir.

Iqtisadi artımın son 16 ildə hansı səviyyədə olduğunu nəzər salıqda görürük ki, inkişaf dinamikdir və daim yüksəlen xətle hərəkət edir. İstər kənd təsərrüfatı sahəsində, istehsalda, emalda, ticarətdə olan artım statistik göstəricilərdə öz əksini tapır. Məsələn, 2003-cü ildən bu vaxta qədər Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artması qeyd olunan inkişafı ümumi şəkildə təsdiq edir. Həmçinin, qeyd edək ki, qeyd olunan müddətə ölkəmizdə sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticaret dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən, qeyri-neft ixracı 5,2 dəfə yüksəlib ki, bu statistik göstəricilər dinamik inkişaf ənənəsini təsdiq etmək üçün yetəridir.

Heç də təsadüfi deyil ki, ölkəmizin valyuta ehtiyatları 30 dəfəyə qədər artıb. Ölkə başçısının konfransda qeyd etdiyi kimi, əgər, 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, indi bu artıq 52 milyard dollardır. Qeyd olunan dövrə, yəni 2003-cü ildən bu vaxta qədər yoxsulluq səviyyəsinin 50 faizdən 4,8 faizə enməsi də təsadüfi deyil və nəzərə almaq lazımdır ki, bu müddət ərzində orta aylıq əmək haqqı 11 dəfə, orta təqaüd isə 8 dəfə artıb.

Əslində, hər üç Dövlət Programında



olduğu kimi, dördüncüdə də məqsəd yene də iqtisadi inkişaf ve nailiyetlərdir. Lakin

bir məsələni diqqətdə saxlamaq lazımdır ki, ölkə başçısının da qeyd etdiyi kimi bunlar, yəni əldə olunanlar kifayət deyil. Çünkü qeyd olunan statistik göstəricilərdə artımlarla yanaşı, nəzərə almaq lazımdır ki, ölkəmizin əhalisi də artıv 2003-cü ilə müqaişədə ölkə əyalisinin sayı 1,6 milyon artıb. Bu isə, o demekdir ki, istehsalın da, emal sənayesinin də, sahibkarlıq mühitinin də, ümumi daxili məhsulun da, ümumilikdə bütün göstəricilərin həcmini artırmaq lazımlı və dərhalıdır. Belə ki, bölgələrin enerji təminatı, yol strukturlarının əsaslı şəkilde dəyişdirilərək istifadəye verilməsi, dərhal yaxşılaşdırılması həm turizm biznesi ilə məşğul olmaq istəyənlərin, həm də bundan istifadə etmək isteyən turistlərin sayının artmasına gətirib çıxarıb. Nəzərə alsaq ki, vətəndaşlarımızın sayı durmadan artır, deməli, iş yerlərinə tələb də analoji olaraq artmaqdadır və deməli, yeni iş yerlərinin sayının artırılması da müvafiq olaraq, diqqət mərkəzində olmalıdır. Əslində, regionların iqtisadi inkişafında da məqsəd elə budur.

Məqsəd, məhz iqtisadiyyat genişləməsinə, yəni, sosial tələblərin daha artıq səviyyədə təmin olunmasına, vətəndaşların maddi gəlirlərinin yüksələn xətt üzrə inkişaf etməsinə təminat yaratmaqdır.

Ötən, 2019-cu ilin yekunları təsdiq edir ki, dördüncü Dövlət Proqramının icrası da uğurlu start götürüb. Hesabat ilində ölkədə qeyri-neft sənayesi 14 faizdən çox artıbsa, bu, o demekdir ki, yeni iş yerləri açılıb. Biz bunun təsdiqi ni statistik rəqəmlərdə də görürük. Belə ki, qeyd olunduğu kimi, məhz qeyri-neft sənayesinin artımı sayesində ötən il 98 min yeni iş yeri yaranıb və bu rəqəm ölkəmizin əhalisinin artım sürəti ilə müqaişədə çox yüksək göstəricidir. Yəni əmək bazarına daxil olan 100 min işçi qüvvəsinin qarşılığında il ərzində 98 min yeni iş yerinin açılışı çox yaxşı göstərici hesab olunur.

Azərbaycanda tarixən kənd təsərrüfatı ilə, heyvandarlıqla, ekinçiliklə məşğul olunub və bölgələrin məşğulliyəti, gəlir mənbəyi də, məhz bu olub. Hazırda ölkəmizin aqrar sahədə, kənd təs-

rüfatında olan potensialını nəzərə alsaq, həqiqətən də, bu sahəyə diqqətin ayrılmışının məqsədyönlü olduğunu görürük. Eyni zamanda, öncədən qeyd etdiyimiz kimi, indi regionlarda yaradılan infrastruktur, həmçinin, əhalinin təbii qaza, elektrik enerjisine və bir sıra tələbatlarına uyğun şəraitin mövcudluğu artıq kənd təsərrüfatının, sənayenin, ümumiyyətə, qeyri-neft sektorunun inkişafına xüsusi müsbət təsirini göstərir. Sadalanan şəraitin mövcudluğu bölgələrdə turizm inkişafına da təsirsiz ötüşmür. Belə ki, bölgələrin enerji təminatı, yol strukturlarının əsaslı şəkilde dəyişdirilərək istifadəye verilməsi, dərhal yaxşılaşdırılması həm turizm biznesi ilə məşğul olmaq istəyənlərin, həm də bundan istifadə etmək isteyən turistlərin sayının artmasına gətirib çıxarıb. Neticədə isə, turizm biznesinin inkişafı, gelirlərin, vergilərin, dövlət büdcəsinə daxil olmanın artması ilə yanaşı, bölgələrdə bu sahədə də yeni iş yerlərinin yaranması müşahidə olunur.

Ümumiyyətə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan İslahatlar özünü hər sahədə göstərir və müsbət nəticələri də göz qabağındadır. Əlbətə ki, bu nəticələr, eləxüsus hesabat ilinin göstəriciləri bundan evvəlki üç program kimi dördüncü proqramın da uğurla nəticələnəcəyin zərər qədər şübhə yeri qoymur. Əslində, dünya iqtisadiyyatı, beynəlxalq təşkilatlar, eləcə də, reyting agentlikləri bu uğurları etiraf edir və global hesabatlarda da biz bunun əyani şahidi oluruq. Ölkəmizin belə qlobal hesabatlarda hər il irəliləyişi də təsdiq edir ki, Azərbaycanda dənizmək inkişaf davam edir və bu inkişaf məhz ölkə başçısının rəhbərliyi ilə realaşdırılan dövlət proqramlarının icrası sayesindədir. Məhz bu baxımdan, dördüncü Dövlət Proqramının da uğurlu olacağı, eyni zamanda, ölkəmizin iqtisadi potensialının artmasına, nəticədə sosial təsərrüflərin genişləndirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə töhfələr verəcəyi zərər qədər şübhə doğura bilməz.

Inam HACIYEV



Azərbaycan investorları necə cəlb edir?

Azərbaycan ərazi və əhali olaraq Gürcüstan-dan dərhal yüksək səviyyədədir. Buna görə də investorları daha yaxşı cəlb etmək olar. Bu sözləri




SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli ölkədə ötən illərə nisbətən artan investisiya qoyuluşunu şərh edərək deyib.

O, son illərdə Azərbaycanda müşahidə olunan investisiya artımının sebəplerini sadalayıb: "Bu prosesə təkan verən başlıca 2 sebəbi misal göstərmək olar. "Cənub Axını" layihəsi bağlı son tamamlanma işləri görüldür. Həm boru xətlərinin, həm də platformaların tamamlanması işləri başa çatmali idi ki, bu ildə TANAP və TAP layihələri üzrə qaz hasilatı və qazın nəql olunması fasiləsiz şəkildə həyata keçsin. Ötən il Azərbaycanda investisiya artımı əsas bunulla əlaqadardır. İkinci isə büdcə xərcləri ilə bağlıdır. Büdcədən təqribən 7 milyarda yaxın investisiya xərcləri, həm əsas vəsaitlər, həm də dövlət layihələrinə investisiya xərcləri qoyulmuşdu. Əsas investisiya artımı bu iki amillə bağlıdır".

Iqtisadçı bildirib ki, Azərbaycana birbaşa xarici investisiyalar və birbaşa kredit investisiyaları cəlb etməliyik. O vurğulayıb ki, bu məsələ Prezidentin yanındakı müşavirədə də dəfələrlə qaldırılıb.

i q t i s a d c i
"Azərbaycana necə daha çox investor cəlb etmək olar?", sualına



belə cavab verib: "Azərbaycanda hələ ki, investisiya layihələrində əsas rol enerji sektor və dövlət dənə, büdcədə ayrılan vəsaitlər oynayır. Özəl sektorun investisiyaya maraqlı təessüf ki, hələ istenilən səviyyədə deyil. Ölkəyə investisiya cəlb olunması üçün bəzi hüquqi məsələlərin həlli ehtiyac var. İlk növbədə Ümumdünya Ticaret Təşkilatına üzv olmağımız bu yolda uğurlu bir adım olardı. Xarici investorlərin əsas istəklərindən biri Azərbaycanın bu təşkilata üzv olmasınadır. Həmin təşkilat çərçivəsində qaydalara uyğun olaraq öz qanunvericiliyini tənzimlənməsidir". Ümumdünya Ticaret Təşkilatına üzv dövlətlər tünd yaşıllı rənglə verilmişdir.

Natiq Cəfərli bildirib ki, əslində Azərbaycan investorları cəlb edə bilmək üçün bir çox imkana sahibdir və əslində investorların bize maraqlı dərhal istənilən səviyyədə deyil. Ölkəyə investisiya cəlb olunması üçün bəzi hüquqi məsələlərin həlli ehtiyac var. İlk növbədə Ümumdünya Ticaret Təşkilatına üzv olmağımız bu yolda uğurlu bir adım olardı. Xarici investorlərin əsas istəklərindən biri Azərbaycanın bu təşkilata üzv olmasınadır. Həmin təşkilat çərçivəsində qaydalara uyğun olaraq öz qanunvericiliyini tənzimlənməsidir". Ümumdünya Ticaret Təşkilatına üzv dövlətlər tünd yaşıllı rənglə verilmişdir.

Natiq Cəfərli bildirib ki, əslində Azərbaycan investorları cəlb edə bilmək üçün bir çox imkana sahibdir və əslində investorların bize maraqlı dərhal istənilən səviyyədə deyil. "Qanunvericilikdə vergi və gömrük rüsumları ilə bağlı investorlara yönelik təşviq proqramları olmalıdır. Bu sahədə rəqiblərimiz çox təessüf ki, qonşularımızdır. Gürcüstanın və Türkiyənin bu sahədə çox böyük təcrübəsi var. Gürcüstan investorları cəlb etmek üçün kifayət qədər cəlbedici vergi mühiti və gömrük mühiti yaradıb. Bu da investorların Gürcüstana maraqlının artırmasına səbəb olur. Gürcüstan qabaqlamaq üçün onlardan dərhal yaxşı və cəlbedici təkliflərlə çıxış etməliyik. Çünkü, əslində investorların bize maraqlı dərhal istənilən səviyyədə deyil. Azərbaycan ərazi və əhali olaraq Gürcüstan-dan daha yüksək səviyyədədir. Həm də insanlarımız daha çalışqandır. Investorların maraqlı dərhal istənilən səviyyədə deyil. Azərbaycan çoqrafi cəhətdən çox uğurlu bir yerde yerləşir. Azərbaycanda cənubda, şimalda və şərqdə yeni logistik layihələr həyata keçirilir. Bu na görə də investorları daha asan cəlb etmək olar".

Nigar Məmmədova

ATƏT DTİHB, ATƏT PA və AŞ PA kimi qurumların seçki müşahidə missiyalarının 9 fevral 2020-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkiliəri ilə bağlı hazırlanıqları rəy və hesabatlarındakı müsbət məqamları etiraf etmələri, artıq bu qurumların daha əvvəllər nümayiş etdikləri qərəzlərdən əl çəkmələrinin göstəricisidir. Ölkəmizdə daha əvvəllər keçirilən seçkilərdən sonra, xüsusilə, ATƏT DTİHB-nin müşahidə missiyası öz rəylərini, hesabatlarını, əsasən, neqativ tonda ictimailəşdirməklə mü-



əyyən dairələrin sıfarişlərini həyata keçirirdi.

Hazırkı məqamda isə, parlament seçkilərində bir sıra demokratik və şəffaflıq reallıqlarının etiraf edilməsi bu qurumların konstruktiv yöndə fəaliyyət göstərmək isteklərini, Azərbaycan dövləti ilə davamlı, etimadlı eməkdaşlığı meyilliliklərini də göstərir. Söyü yox ki, Azərbaycan dövləti də qərəz və böhtan yaymayan, müxtəlif yönlü, mövqeli qrupların maraqlarını ifadə etməyən təşkilatlarla konstruktivlik yönündə fəaliyyətə yaşıł işiq yandırıb.

**Kimlər növbəti dəfə ATƏT
DTİHB və s. qurumlarının
seçkilərə münasibətlərində
ənənəsinə sadiq qalacağını
düşünürdürlər?**

Bələliklə, artıq seçkilərin nəticələri ilə bağlı baş tutan mətbuat konfransının aqressiyadan, qərəz və böhtandan uzaq şəraitdə keçməsi qarşısındaki zamanlarda münbit əməkdaşlıq proqnozunu öne sürür. Lakin o da, sərr deyil ki, bir sıra müxalifətönlü adamlar, destruktivliyə, anti-Azərbaycan fəaliyyetine malik olan fərdlər bunu gözlemirdilər. Onlar növbəti dəfə ATƏT DTİHB və s. qurumların 9 fevral parlament seçkilərinə münasibətlərində ənenəsinə sadıq qalacağını düşünürdülər. Amma necə deyərlər, sən saydıığını sav, gör fələk na savacag.

Yeri galmişken, hatta seckilerde iştirak etmeyen, guya ki, "boykotçu" olduqlarını nüma-
yiş etdirmekle, eşlində, burunlarından o tərəfi
göre bilmeyen şəxslər də əməlli-başlı məyus-
luğa düşçər olublar. Bəlkə də, həmin tədbirdən
sonra AXCP sədri Əli Kerimlinin gözünə yuxu-
da getmir, "Milli Şura"nın sədri Cəmil Həsənli
ise, ümumiyyətlə, ortalıqlarda görünmür. Bü-
tün bunlar onların gözləmədikləri məqamlar-
dır ki, indi həmin məqamlar siyasi zoraklıq
qismində başlarına dəyməkdədir.



ğı saman çöpünün qırılması mənasını da daşıyan reallıqdır! Neticədə isə, belə bir məntiq ortaya çıxır. Belə ki, missiyanın bəyanatı və mətbuat konfransı ilə bağlı ümumişdirilmiş qənaətləri, belə deməyə əsas verir ki, ATƏT DTİHB-nin budəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edib. İddia edilən çatışmazlıqlar, nöqsanlar və s. hallar isə, prosedur və təşkilati nöqtəyi-nəzərdən qiymətləndirilir, eyni zamanda, seçkinin uğurlu nəticələrinə heç bir təsir göstərmir. O cümlədən, sadalanan çatışmazlıqlar yerli, yaxud məhəlli xarakter daşıyır ki, bu xarakteri, bütövlükdə, Azərbaycan dövlətinin ayağına yazmaq bu qurumların nüfuzlarının daha da aşağı düşməsinə səbəb ola bilərdi. Hər halda, həmin qurumlar da bunu dərk ediblər.

ATƏT DTİHB və s. əvvəlki ənənələrindən imtina edirlər - niyə?

Başa tərəfdən, əgər bu gün Azərbay-

Azərbaycan dövləti Avropa qurumları qarşısında nəyi sübuta yetirdi?

Parlament
seçkiləri:
reallaşdırılan
islahatlar
fonunda
gerçək
demokratiya
dərsi!

Hansı avropalılar və nəyə görə Xədicə İsmayılin “aşzından vurdular”?

Daha bir nüans isə, özünü gah “hüquq müdafiəcisi”, gah da “araşdırmaçı jurnalist” kimi müxtəlif xarici siyasi instansiylara zorla sırimağa çalışan Xədice İsmayılla bağlıdır. Misal üçün, özünü “ağılı” hesab edən bu siyasi dəlləl seçkiyə həsr olunmuş tədbirdə tamamilə mənəsiz, qeyri-müvafiq, mövzuya aid olmayan məsələ qaldırmağa cəhd göstərib. Bu cəhdin adı isə, dövlətin və xalqın marağına qarşı çıxmışdır. Daha dəqiqi isə, erməni dəyirmanına su tökməklə.

Bəs məsələ nədir? Məsələ budur ki, X.İsmayıllı AŞ PA-da Azərbaycan nümayəndə heyətinə səlahiyyətin verilməməsi məsələsini, ümumiyyətlə, Azərbaycanın bu qurumdan təcrid olunması tələbini (!?) irəli sürüüb. Məhz buradan bir daha belə bir məntiq çıxır ki, X.İsmayıllı, bilavasitə erməni aşnalarının qarsısında götürdüyü öhdəliyi həyatın

min qırğınlıqda gəldərəyənəndən, həyata keçirməyə çalışıb, yeni sıfəri həyata keçirib. Çünkü Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı mövcudluğunu orada Ermənistən deputatlarının və ermənipərəst deputatların ağızlarını yummamasında mühüm rol oynayır. Ermənistənin işğalçılıq siyaseti, təcavüzkar ölkə olması ilə bağlı məsələləri, davamlı olaraq, Azərbaycan nümayəndə heyəti qaldırır və həqiqi adaletin hərnəsinin və-



cibiliyini öné sürür. Bu zaman, bir daha sü-but olunur ki, eşlində, X.İsmayııl həmin erməni dəyirmanına su tökən tələbi ilə birbaşa erməni maraqlarını dəmtəkləməkla, düşmənin mövqeyini müdafiə edir. Hətta ona cavab olaraq, qatı antiazərbaycançı Frank Şvabe həmin məsələyə skeptik yanaşlığını, xüsusilə, AŞPA-da Rusiya nümayəndə he-yəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu bildirdi. Bu isə, eşlində, X.İsmayıılın bir heç olduğunu, onun yalnız sosial şəbəkələrdə yaşıdığını isbatladı. Vir-tual aləmdə isə nəyəsə nail olmaq, elə də inandırıcı görünmür.

Maraqlısı da budur ki, yalnız Şvabe deyil, eləcə də, digər xarici missiya təmsilçiləri de X.İsmayılin yersiz və uğursuz tələbinin dinlədiğdən sonra, sözün eşi mənasında, bir əski parçası kimi ayaqqabılara silib, bir kənara atıblar. Buna isə, rüsvayçılıq deyilir. Misal üçün, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov vurğulayıb ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir. Yaxud ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə məsələnin onlarını mandatına aid olmadığını bildirib.

Xədicə İsmayılin yapışlığı
sonuncu saman çöpü də
belə qırıldı...

Beləliklə də, X.İsmayılin "ağılı" görkəmi nəticə etibarı ilə ağılsızlıq və gərəksizliklə əvəzlanmış oldu. Bu, həm də onun vəpusdu-

canda islahatlar fonunda keçirilən parlament seçkilərinə sərt tənqidlər yağıdırırsa belə, unudulmur ki, tənqidlər müqayisələndirilə de bilər. Məsələn, Qərbi Avropa ölkələrindəki seçkildərə baş verən müxtəlif çoxsaylı neqativlikləri, ciddi nöqsanları faktlar şəklində ictimailəşdirmək olar. Təbii ki, ATƏT DTİHB bunu da yaxşı bilir və reallıqdan çıxış edərək, daha əvvəli ənənələrindən imtina edir, Azərbaycanda baş tutmuş şəffaf, demokratik seçkiləri təhlili edərkən, daha çox müsbət məqamları ictimailəşdirir. Radical və destruktiv müxalifət isə bunu gözləmirdi, gözləmədiyi üçün də yuxarıdakı kimi, yağılı siyasi zopasını yeyib, məyus və rüsvay oldu.

Bələ ki, Azərbaycan dövlətinin gerçək-ləşdirdiyi siyasi-iqtisadi, sosial islahatlar öz uğurlu nəticəsini bu sahədə də göstərdi. Məhz bu yanaşmadan da çıxış etsək, bele qənaəetə gələ bilərik ki, dövlətimizə qarşı atılan xoşməramlı addım daim müsbət qarşılanır, Azərbaycan hakimiyyətinin də beynəlxalq ictimaiyyətdən gizlədəcəyi və çəkinəcəyi heç nəyi yoxdur. Əksinə, təqdim edəcəyi demopkratiya etalonu mövcuddur ki, bunun da çərçivesində istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığı hazırlıdır. Bir sözlə, bütün bunlar Azərbaycan iqtidarıının qalibiyəti, daim onun yanında olan Azərbaycan xalqının zəfəridir ki, son parlament seçkiləri də həmin məqamı özündə kifavət qədar ehtiya etdi.

Röysen RƏSULOV

“Bəzi müxalif qruplar ölkədə keçirilən seçkilərə kölgə salmağa cəhd ediblər”

Azərbaycanın uğurlarına tab gətirə bilməyən bəzi müxalif qruplaşmalar xırda nöqsanları şışirtməklə gündəmdə qalmaq isteyirlər”.

Bunu Trend-ə açıqlamasında “SəS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Büro-sunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) Milli Məclisə növbədən kənar seçkilərlə bağlı fevralın 10-də ilk açıqlamalarına münasibətini bildirərək deyib.



Onun sözlərinə görə, həmin qruplaşmalar bu dəfə də heç bir əsas olmadan Azərbaycanda keçirilən növbədən kənar parlament seçkilərinin nəticələrinə kölgə salmağa gündəmdə qalmaq isteyirlər: “Bu qruplaşmalar həmişə ölkədə keçirilən seçkilərə kölgə salmağa cəhd ediblər. Xüsusən də onlar Beynəlxalq təşkilatların hesabatlarında kiçik bir nöqsan görərən onu qabardaraq hay-küy salmaq isteyirlər. Xalq isə artıq onların xisletinə bələddir”.

9 fevral 2020-ci ildə keçirilmiş seçkilərin nəticələri bir sıra nüfuzlu qurumlar, Beynəlxalq təşkilatlar, eləcə də monitoring qrupları tərəfindən yüksək qiymətləndirilib və bu barədə onların rəsmi hesabatları, bəyanatları ölkə KIV-ləri tərəfindən ictimal edirilər”.

Bəhruz Quliyev qeyd edib ki, hesabatda bir sıra müsbət məqamlar yer alıb və həmin məqamlarda vurgulanan hər bir fikir seçki prosesinin şəffaflığını, demokratikliyini eks etdirir: “Baxın, həmin hesabatda çoxlu sayıda namizədlərin qeydə alınması barədə bildirilen fikir sübut edir ki, həqiqətən də bu seçkilər daha önceki seçkilərdən müxtəlif üstünlükleri ilə seçilən. Namizədlərin sayı ötən seçkilərdən iki dəfə artıq olub. Həmçinin, bu seçkilərdə 19 siyasi partiya namizədləri iştirak ediblər ki, onların müşahidələrinin 89 min yeri və 883 Beynəlxalq müşahidə missiyaları aparılıb. Əslində, bu çox sevindirici haldır ki, zaman-zaman daha çox neqativ,

əsəssiz fikirlər üzərində hesabatlar yanın bu kimi Avropa qurumları artıq Azərbaycandakı demokratik dəyərlərin möhkəmləndirilməsi reallığını qəbul və etiraf edirlər”.

“Bu qurumların hesabatlarında o da bildirilir ki, seçki administrasiyası resurslarla yaxşı təmin olunmuşdu və qısa vaxta baxmayaraq qanunla müəyyəyen edilmiş bütün müddətlərə riayət edilib”, - deyə xatırlanın siyasi ekspert həmin qurumların MSK-nin da işini yüksək dəyərləndirilməsinin irəliliyiş olduğunu bildirib: “Həqiqətən da MKS şəffaflıq prinsiplərini tətbiq etmək üçün maksimum gücünü ortaya qoydu və elbette ki, burada məntəqələrde çoxsaylı vəb kameraların quraşdırılmasından tutmuş digər mühüm məqamları göstərmək olar. Eləcə də, MSK-nin sayı demək olar ki, anbaan müxtəlif DSK-lardan verilən məlumatları ictimaiyyətə təqdim edib. Seçkilərlə bağlı keçirilən iclaslar həm yerli və xarici müşahidəçilər, həm də jurnalistlərə açıq idi ki, bu da informasiyaların operativ çatdırılması üçün əhəmiyyət kəsb edirdi. Məhz hesabatlarda həmin reallıqların dəyərləndirilməsi də sübut edir ki, Avropa təşkilatları Azərbaycanda dinamik inkişaf edən demokratikləşmə prosesini əvvəlki vaxtlardan fərqli olaraq görür və dərk edirlər. O da sevindirici haldır ki, ATƏT DTİHB, ATƏT PA və AŞPA nümayəndə heyətləri Ermənistanın işgalçı siyasetini birbaşa olmasa da, do-

layı yolla etiraf ediblər, münaqişə nəticəsində Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin keçirilə bilinmədiyi ni bayan ediblər. Bu baxımdan, ümidi edir ki, gələcəkdə həmin məsələ də, qurumların iclaslarında müzakirəyə çıxarılaçq, ikili standartlardan imtiina edilecək. Biz ən azı bunu istəyir və ümidi edir ki, seçkilərin nəticələrinə mənfi təsir edən bu məqam, yeni Ermənistanın işğalçılıq siyaseti sərt şəkildə qınanılsın. Yeni Avropanın adıçəkilən təşkilatları məcburi köçkünlərin seçki hüquqlarının tam bərpə olunması üçün səylərini artırımlırlar, halbuki bütün maneələrə baxmayaraq, onların seçki hüquqlarının təmin edilməsi üçün Azərbaycan dövləti əhəmiyyətli addımlar atır”.

“Ümumiyyətə, konstruktivlik olan yerde əməkdaşlıq da olur və bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qərəzdən, şərdən, böhtandan uzaq olmaq lazımdır ki, artıq həmin məsələlər adıçəkilən qurumlar tərəfindən dərək edilir”, - deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, bütün bunların təməlində ölkə başçısı İlham Əliyev tərəfindən reallaşdırılan çoxşəxəli islahatlar dayanır:

“Bu islahatların parlamentin yenilənməsində də tətbiq edilməsi, nəticədə parlament seçkiləri kontekstində həyata keçirilməsi, seçkilərin demokratiya və şəffaflığa səyəkənməsi faktı və bu faktın dəhəvələr qərəz yayan təşkilatlar tərəfindən də müəyyən mənalarda müsbət qiymətləndirilməsi deyilənləri sübut edir. Belə ki, Azərbaycan dövləti də öz dürüstlüyü, əməkdaşlıq və s. məsələlərinə özüneinəmə ilə heç bir qərəzlərdən çəkinmir, əksinə, konstruktivlik amilini öndə tutur. Ona görə də hesab edirəm ki, ATƏT DTİHB, ATƏT PA və AŞPA kimi qurumlar da artıq bunu anlayır, konstruktivlik üzərində əməkdaşlıq fəaliyyətinin dəhəvələr olduğunu anlaysalar”.

Pakistanın mötəbər beyin mərkəzi AZƏRTAC ilə tərəfdəşliq etmək istəyir

Pakistanın Global və Strateji Araşdırma Mərkəzi AZƏRTAC-in məlumatlarını müntəzəm əldə etmək isteyir və bu məqsədə tərəfdəşliq hazırlıdır. Əməkdaşlığın aspektləri və əhəmiyyəti ilə bağlı müzakirələr AZƏRTAC-in idarə Heyətinin sədri Aslan Aslanovun Mərkəzin icraçı direktoru Xalid Teymur Əkrəmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.



Görüşdə Pakistan-Azərbaycan münasibətlərinin tarixinən səhət açılıb. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin mehz Pakistan olduğu, ulu önder Heydər Əliyevin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində xidmetləri məmənnuluqla xatırlanıb. Vurgulanıb ki, Prezident İlham Əliyev de Pakistanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunda dəlkədə həyata keçirdiyi humanitar layihələr xalqlarımız tərəfindən dərin rəğbətlə qarşılıqlı.

Söhbət zamanı Azərbaycanda keçirilən parlament seçkiləri, media ilə ekspert birləşmənin əməkdaşlığının səmərəliliyi, iki dost və qardaş ölkənin bir-birini Beynəlxalq arenada daim dəstəkləməsi, informasiya məkanında birgə fəaliyyətin perspektivləri barendə geniş fikir mübadiləsi aparılıb. “Azərbaycanda demokratik seçki ənənəsi həle 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. Bu ənənə həzirdə müstəqil Azərbaycanda davam etdirilir və zənginləşdirilir. Pakistanlı ekspertlərin və jurnalistlərin seçkilərə böyük

marağının şahidi olduq. Ölkələrimiz və xalqlarımız arasında xoş münasibətlərin fonunda AZƏRTAC Pakistanla informasiya sahəsində əməkdaşlığı önem verir. Pakistanın bir sıra xəbər agentlikləri ile bizim əməkdaşlıq münasibətlərimiz var. Beyin mərkəzləri ilə əlaqələrin qurulması da diqqət aydınlarımız istiqamətlərdən biridir”, - deyə Aslan Aslanov qeyd edib.

Teymur Xan Azərbaycanla bağlı materialları hazırlayarken, əsasən, AZƏRTAC-a istinad etdiklərini bildirərək deyib: “Düşünürəm ki, iki ölkənin media qurumları informasiyaları ilk mənbədən, yəni bir-birindən almmalıdır. Üçüncü tərəfin ölkələrimiz haqqında yaydığı xəbərlər adətən obyektivlikdən uzaq olur. Ona görə də her ölkənin rəsmi mənbələrinin məlumatlarından istifadə dəha məqbuldur. AZƏRTAC ilə tərəfdəşliq müqaviləsi bağlamaq istərdik. Bu, bize informasiya mübadiləsi üçün dəha geniş imkanlar açar”, - deyə o bildirib.

Görüşdə Çinin Sinhua agentliyinin layihəsi olan “Bir kəmər, bir yol” İqtisadi Informasiya Tərəfdəşliyi çərçivəsində məlumat mübadiləsinin əhəmiyyəti vurgulanıb. AZƏRTAC-in həmtəsisi olduğu bu təşkilat 100-dən çox media qurumunu və beyin mərkəzini birləşdirir. Mərkəzin idarə Heyətinin üzvü Mahmud Hasan Xan, Siyasi və Beynəlxalq Əlaqələr İnstitutunun professoru Zəfər Navaz Yaspal iki ölkənin tədqiqatçılarından ibarət qrupların yaradılmasının, ekspertlərin birgə işleyərək ölkələrimiz haqqında qərəzi rəylərə qarşı birgə iş aparılmışının vacibliyini vurğulayıblar.

The screenshot shows the homepage of the National Information Agency of Uzbekistan. It features a banner with the text "Vətənə qaytarın" (Return home) and "Müstəqilliyət" (Independence). Below the banner, there's a section titled "Və Azerbaycanın proqressiv parlament seçkiləri" (And the progress of Azerbaijan's parliamentary elections). The page includes a photo of several men in suits, a search bar, and links to various sections like Politics, Documents, Society, Economics, Technology, Science, Education, Culture, Sports, and Tourism.

Özbəkistanın milli informasiya agentliyi Azərbaycanda keçirilən parlament seçkilərindən yazıb

Özbekistanın UzA milli informasiya agentliyi Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı geniş material dərc edib.

AZƏRTAC xəbər verir ki, məqaledə seçkilər haqqında ətraflı məlumat yer alıb. Bildirilir ki, 5573 seçki məntəqəsinin 1000-də veb-kamera quraşdırılıb. Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Maxmud İstamov rəhbərlik etdiyi nümayəndə heyəti seçkiləri Bakı və Şirvan şəhərlərində, həmçinin Şamaxı rayonunda izleyib. Özbəkistan nümayəndələri mətbuatı məsahiblərindən seçkilərin açıq, demokratik və şəffaf keçirildiyini bildiriblər. Qeyd olunub ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə çalıb. Azərbaycan Milli Məclisi 125 deputatdan formallaşır və 5 il müddətinə seçilir.

Mikayıl Cabbarov: Qeyri-neft sektorunda artım tempi 2 dəfəyədək sürətlənilib

Qeyri-neft sektorunda artım tempi 2 dəfəyə yaxın sürətlənilib.



AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 11-də vergi xidmeti işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən “Vergi islahatları: Birlikdə kölgədən işşılıqda doğru” adlı konfransda deyib. O bildirib ki, ötən il Azərbaycanda iqtisadi artım tempi 2,2 faiz yüksəlib. Qeyri-neft sektorunda artım tempi 2 dəfəyədək sürətlənilər 3,5 faizə çatıb. Ölkenin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarına çataraq ÜDM-in həcmi 90 faizini ödüb. Qeyri-neft ixracının həcmi isə 14 faizdək artaraq 2 milyard dollar təşkil edib.

İran mətbuatı: Azərbaycanda seçkilər qanun pozuntusu olmadan həyata keçirilib



İranın “Tabnak news” agentliyində Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri haqqında xəbər dərc edilib. AZƏRTAC xəbər verir ki, materialda parlament seçkilərinin Beynəlxalq standartlara uyğun keçirildiyi bildirilib. Qeyd olunub ki, səsvermədə seçci fəallığı müşahidə edilib. Parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası inamlı qəzəbə qazanıb. Diqqətən çatdırılıb ki, səsvermə prosesini izləyən Beynəlxalq müşahidəciler seçkilərin qanun pozuntusu olmadan həyata keçirildiyini bildiriblər.

İranın IRNA, “Mehr news”, ISNA və digər saytlarında da Azərbaycanda keçirilən parlament seçkilərinə yer ayrılib. Materiallarda qeyd olunur ki, Prezident İlham Əliyev ölkəsində geniş islahatlar həyata keçirir. İqtisadi islahatlarla yanaşı, siyasi islahatlar çərçivəsində ümumxalq səsverməsi ilə yeni parlament formalaşdırılır. “İrib news” saytı və “Sədai səma” televiziya kanalı seçkilər haqqında videoxəbər yayımlayıblar.

Fevral ayı Suriya üçün həyət canlı başlıdı. Ekspertlər hesab edirdilər ki, Amerikanın İsrail-Fələstin münaqışasının həlli ilə bağlı irəli sürdüyü planın bəyan edilməsindən sonra, İraq və Suriya arxa plana keçib. Bundan əvvəl isə İran-ABŞ münasibətlərinin təhlükəli həddə çatması Suriyanı bir qədər kölgəyə salmışdı. Hətta bir sır ekspertlər iddia edirdilər ki, Suriyada məsələlər faktiki olaraq həll olunub. Ölkə parçalanıb, qalır ona siyasi-hüquqi don geydirmək. Ancaq belə görünür ki, bütün bunlar fərziyyələrdir. Əsəd rejimi İdlibdə müxaliiflərə qarşı geniş hərbi əməliyyatlara başlayıb. Rusiya havadan, İran isə qurudan hökumət qüvvələrinə yardım edir. Nəticədə, Əsəd ordusu İdlib yaxınlığında türk hərbi kontingentini top atəşinə tutub. Bir neçə türk hərbçisi həlak olub. Bundan sonra Türkiye daha fəal surətdə hərakətə keçib. Proseslərin gedışıtı göstərir ki, vəziyyət daha da ağırlaşa bilər. Lakin istisna deyil ki, Moskva və Ankara danışqlar yolu ilə vəziyyəti sabitləşdirsinlər.

Gərginliyə doğru: türk hərbçilərin atəşə tutulmasından sonra

Fevralın 3-üne keçən gecə İdlibdən gərginliyin artlığını ifadə edən xəbərlər yayılıb. B.Əsəd qüvvələri İdlibdə antiterror əməliyyatı aparan türk hərbi hissələrini top atəşinə tutub. 4 hərbçi şəhid olub, 9 hərbçi isə yaralanıb. Türkiye ordusu dərhal cavab atəş açıb və 35-ə yaxın suriyalı həlak olub. Böyük hərbi toqquşmalar baxımından az sayda itki olsa da, hadisənin siyasi aspekti kifayət qədər həyecan doğurur. Türkiye tərəfi baş verənlərə rəsmi münasibət bildirib və olduqca həssas məqamlara toxunub.

Ankara Rusiya və İranın öhdəliklərə əməl etmədiklərini açıq ifadə edib. Bununla Soçi və Astana razılışmalarının "oldüyüni", onları yenidən aktuallaşdırmağın lazımlığını bəyan edib. Məsələ burasındadır ki, Ankara türk hərbçilərinin hərəkət marşrutu haqqında Moskvaya informasiya verdiyini deyir. Buna baxmayaraq, Əsəd ordusu türk hərbi qüvvələrini güclü top atəşinə tutub. Rusiya qırıcı təyyarələri isə birbaşa atəş açımasa da, yaxın etrafı bombardman etməklə türkətləri dayandırmaq istəyib.

Bunları Ankara Astana prosesinə və Soçi razılışmasına uyğun gəlməyən hal kimi qiymətləndirib. Moskva isə Suriya ordusunun yanlışlıqla türk hərbçilərini atəş tutduğunu deyr və əlavə edir ki, türkler hərəkət marşrutları haqqında informasiya verməyiblər. Bu məqam Rəcəb Tayyib Ərdoğanı qəzəbləndirib və Ukraynaya getməzdən önce, hava limanında bəyan edib ki, "Rusiya bizi durdurmağa cəhd göstərməsin, cünki qarşımızı kimse kəsə bilməz".

KİV-in yazdırına görə, Vaşinqton tərəflər arasında bu anlaşılmazlıqdan dərhal istifadə edərək, Ankaranı müdafiə etdiyini bəyan edib. Ekspertlər hesab edirlər ki, Amerika, əslində, Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışır. O, gələcəkdə Türkiyəni öz təsiri altında saxlamağa cəhd göstərəcək. Diger tərəfdən, burada İsrailin də rolü ola bilər. Yəni, türk hərbçilərə atəş açanların dəqiqləşdirilməsi lazım gelir. Ankara bu ehtimali nəzərə alaraq, bildirib ki, günahkarlar cəzalandırılacaq, yəni, onların kimlikləri dəqiqləşdiriləcək.

Bütün bunların fonunda İdlibdə son hərbi mənzərə həyecan doğurur. Üç türk hərbi məntəqəsi B.Əsəd, Rusiya və İran tərəfdarlarının silahlı qüvvələrinin mühəsirəsindədir. Diger tərəfdən, Suriya Milli Ordusu (SMO) hücumu keçərək bir neçə məntəqəni azad edib və yol üstündə bir neçə rus hərbçinə zərər məntəqəsini ələ keçirib. Bu barədə indi açıq danışılmır, lakin ziddiyət elementi kimi kənara qoyula bilməz. Türkiye Prezi-

The screenshot shows the homepage of the 'NEW TIMES' website. At the top, there are language links: az, tr, ru, en. Below the header, there's a banner with the text 'THE THINKING OF FUTURE BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ'. The main navigation menu includes: SİYASƏT, GEOSİYASƏT, İQTİSADİYYAT, BEYNƏLXALQ MÜNASİBƏTLƏR, GLOBAL PROSESLƏR VƏ TRENDLƏR, MÜSAHİBƏLƏR, ŞƏRH'LƏR, KİBER MƏKAN, and a search icon. Below the menu, there are sub-navigation tabs: BEYNƏLXALQ TƏŞKİLATLAR, AVROPA, ASİYA, AMERİKA, AFRİKA, AVSTRALİYA VƏ OKEANIYA.

İdlib riski: global geosiyasi güclərin regional maraqlarının toqquşma sahəsi

The screenshot shows a news article from 'NEW TIMES' with the title 'İdlib riski: global geosiyasi güclərin regional maraqlarının toqquşma sahəsi'. The article's URL is: [www.sesqazeti.az/Ses-Media-Holding/News/12-fеврал-2020-ci-il/İdlib-riski-global-geosiyasi-güclərin-regional-maraqlarının-toqquşma-sahəsi](#). The page includes a sidebar with categories like 'Aktual' and 'Səfərlər'.

İdlib riski: global geosiyasi güclərin regional maraqlarının toqquşma sahəsi

dentinin dediyinə görə, B.Əsəd qüvvələrinə ciddi zərbələr endirilib. Onların mövqeləri şiddetli atəşə tutulub və xeyli itki olub. Hətta türk F-16 qırıcı təyyarəleri və artilleriyası 40-dək hədəfə zərbə endirib. Ancaq proses bununla dayanmayacaq. Türkiye hərbi əməliyyatları sona qədər davam etdirəcək. Bu isə gec və ya tez "Sülh çeşmesi" əməliyyatının yeni mərhələsinin başlaması deməkdir.

Hər meydanında baş verən bu hadisələrin arxasında hansı geosiyasi məqamların dayandığı məsəlesi də maraqlıdır. Ekspertlər onu Aralıq dənizindəki vəziyyət, Liviya, İraq, Fələstin və İran məsələləri ilə əlaqələndirməye meyllidirlər. Bunnardan əlavə, hadisənin R.T.Ərdoğanın Ukraynaya səfəri zamanı baş vermesini təsadüfi sayırlar. Bir sıra proqnozlara görə, hesab edilir ki, İdlibdə Rusyanın fəallılması bununla bağlıdır. Moskva Krim türkərini Ankaranın açıq dəstəkləməsini və yarımadanı Rusyanın işğal etdiyini deməsini həzm edə bilmir. R.T.Ərdoğan Ukraynada birmənəli ifadə edib ki, Krim Ukrayna ərazisidir və onu işğal ediblər.

Geosiyasi labirint: çıxış yolunu bilən yoxdur

Ekspertlər digər məsəle kimi Liviyanı göstərirler. Türkiye orada müstəqil güc kimi çıxış edir və rəsmi hakimiyəti uğurla qoruyur. Türkiye enerji məsələsində Qərbin və Rusyanın öz maraqları naminə Liviyanı xarabaya çevirməsinin qarşısında dayanıb. Son olaraq oraya iki hərbi gəmi göndərilib və quru qüvvələri yerləşdirilmişdir. Bütövlükdə ekspertlər hesab edirlər ki, Türkiye Liviyanın paytaxtını üsyancılardan tam qorumaq iqtidarındadır. Bu isə onun rəqiblərini qızıllandırmaya bilməz. Onlar meydana güclü bir müsəlman ölkəsinin müstəqil faktor olaraq çıxmاسını qəbul etmek istəmirler.

Bunların fonunda ekspertlər Fransanın Aralıq dənizində son günlər atdığı addimlara diqqət çəkirler. Paris regiona hərbi güc göndərib. Fransa qırıcıları Cənubi Kipr üzərində uçuşlar ediblər və buna yunanlar çox sevinib. Prezident Emmanuel Makron bəyan edib ki, Fransa Aralıq dənizində Türkiyənin davranışlarının qarşısını almaqdə qərarlıdır. Guya Ankara beynəlxalq hüquqa zidd addımlar atır. Konkret olaraq, Aralıq dənizində Türkiyədən başqa hər bir dövlət enerji ehtiyatları axtara bilər.

Bununla yanaşı, E.Makron Liviya'da Türkiyənin feallığının qarşısını almağa çalışdığını da ifadə edib. Bu istiqamətdə də hərbi güc tətbiqi istisna edilmir. Ekspertlər isə bütün bunları E.Makronun növbəti şousu kimi qiymətləndirirlər. Çünkü Fransa NATO üzvü kimi Türkiyəyə qarşı atacağı addımları ölçüb-biçməlidir. Eyni zamanda, Türkiye region dövlətidir və onun həm Kiprde, həm də Liviya maraqları qanunidir. Üstəlik, Türkiye Liviya BMT-nin tanıldığındaki hakimiyətin rəsmi dəvəti ilə oradadır. Nəhayət, Fransanın bölgədə Türkiye ilə savaşmaq gücündə olduğunu şübhə vardır. Türkiyənin Fransanı orada məğlub etmək imkanları da ha惆dur.

Bütün bunlara görə də, Fransanın Türkiyə ilə savaşacağını demək xeyli risklidir. Lakin Yaxın Şərqdə və ona yaxın bölgələrdə gərginliyin yaranması gözənləndir. Əgər proseslər belə davam etsə, İsrail-Fələstin münaqışası arxa plana keçəcək. Bu isə həm Amerikanın təklif etdiyi plana müsəlman ölkələrinin dirənişini xeyli zəiflədəcək, həm də İsrailə manevrələr üçün yeni imkanlar yaradacaq. Sözsüz ki, Türkiyənin başı bu problemlərə daha çox qarışacaq və Fələstin məsələsi ilə bütün gücü ilə məşğul ola biləməyəcək.

Bunların fonunda Suriya, İraq, İran və Cənubi Qafqaz məsələlərində Ankaranın fəallığına zərər dəyə bilər. Xüsusi İdlib fakt-

ru daha həssas bir nöqtəyə gələ bilər. Orada baş verə biləcek hərbi toqquşmalar ancaq Türkiyənin deyil, həm də Rusiya və İranın mövqeyinə mənfi təsir göstərə bilər. Deməli, səhəb faktiki olaraq böyük geosiyasi güclərin mübarizəsinin daha təhlükeli səviyyəyə yüksəlme ehtimalından gedir. Onu da nəzərə alaq ki, Ukrayna ilə bağlı Qərb daha fəal mövqə tutmağa başlayıb. Maykl Pompeon səfəri göstərdi ki, Vaşinqtonun ciddi planları var. Və hətta Belarus məsələsində Rusiyani sixşdırmağa çalışır.

Belə çıxır ki, əslində, İdlib məsələsi global geosiyasi proseslərin bir fragmenti kimi indi daha çox aktualdır. Böyük geosiyasi güclər bu amildən öz maraqları üçün təhlükəli şəkildə istifadə edə bilərlər. Mümkündür ki, orada vəziyyəti daha da gərginləşdirib, Suriyada qeyri-müəyyənliyi artırılsın. Onun nəticəsi də həmin ölkədə hərbi əməliyyatların və onun fonunda terrorun daha da genişlənməsi ola bilər. Bu isə təbii ki, Rusyanın illərdir sərf etdiyi gücün boşça çıxmazı demək olardı. Deməli, Kreml əks tədbirlər görməyə məcburdur ki, bu da region məqyasında savaşa yol açə bilər.

Ekspertlər ehtimal edirlər ki, Ankara ilə Moskva danışqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çalışacaqlar. Bunun nə dərəcədə real olduğunu zaman göstərecək. Lakin ortada bu iki dövlətin həmin bölgədə fərqli maraqları vardır. Onların bunu nece uyğunlaşdıracağı aydın deyil. Bu isə məsələnin asanlıqla yolu yola qoyula bilinəcəyinin qarşılıq qalması deməkdir.

Beləliklə, geniş bir geosiyasi məkanda vəziyyət yenidən çox təhlükəli məzmun alır. Geosiyasi mübarizə daha həssas bir məqama çatıb. Prosesdə çoxlu sayda qüvvələr iştirak etdiyindən, ortaq nəticəyə gəlinməsi ehtimalı çox azdır. Bu qeyri-müəyyənlik digər regionlara da felaket getirə bilər. Bunda kimsə siğortalanmayıb.

Newtimes.az

Şuşa şəhərinin Malibəyli və Quşçular kəndlərinin işgalindən 28 il ötür

Suşanın Malibəyli ve Quşçular kəndlərinin işgalindən 28 il ötür. 1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Şuşa rayonunun Malibəyli və Quşçular kəndlərini işgal etmişdir. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-ci alayın silah və texnikasının, habelə, orada xidmət edən erməni və rus hərbçilərinin köməyi ilə fevralın 9-dan etibarən Malibəyli və Quşçular kəndləri üzərinə hücumu keçmiş, üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işgal edilmişdir.



İvvellərində sahibkar Malibəyə məxsus ailələrin Malibəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranıb. Kustar üsulu ilə ip ayırməsi, xalça toxunulması ilk günlərdən bu kəndin əhalisinin qadınlarının əsas məşğulliyəti olub. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, mafreş, yəhərstü örtük və s. Bunlar məişətdə və kənd təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malibəylidə naxışlı keçələr de toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyadan dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, erməni vandallarının törətdiyi terrorizmdən azərbaycanlılar soyqırımına meruz qalıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azerbaycan Prezidenti İlham Əliyevin principial mövqeyi, dövlətimizin artan sosial-iqtisadi inkişafı nəticəsində beynəlxalq arenada söz sahibi olması, böyük qələbəye olan inan və ümidi daha da artırıb. Azərbaycanın işgal edilmiş ərazilərində ermənilərin törətdiyi vəhşi eməllər bütün bəşəriyyətə qarşı yönəlmüş cinayətdir.

Azerbaycan Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğı, nəticəsində, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sosial məşət şəraiti yaxşılaşdırılıb. Münaqişənin hellində ölkə başçısının qətiyyətli mövqeyini dəstəkləyirlər və doğma torpaqlara qayıdacaqlarına inanırlar.

ZÜMRÜD BAYRAMOVA

1986-ci il əhalinin siyahıya alınması göstəricilərinə görə Malibəyli kəndindəki əhalinin sayı 280 nəfər olub. Onların hamısı milliyətçə azərbaycanlıdır. Malibəyli yaşayış məntəqəsi XVIII əsrin axıları və XIX əsrin

Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda Hepatit C, İİV və varəmin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir

Səhiyyə Nazirliyi və Birleşmiş Milletlər Təşkilatının inkişaf Programı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilmesi istiqamətində əməkdaşlığını davam etdirir. BMTİP-in Azərbaycan ofisindən AZERTAC-a bildirilib ki, sonuncu çatdırılmasında Hepatit C müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ dərman preparatları Səhiyyə Nazirliyinə təhvil verilib. Dərman vasitələrinin satınalma və çatdırılma prosesini "Ölkədə tibbi təchizat sisteminin gücləndirilmesində Səhiyyə Nazirliyinə dəstək" layihəsi çərçivəsində BMT-nin inkişaf Programı həyata keçirir. Layihənin məqsədi insan həyatını xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.



Azərbaycanın ekoloji risklər xəritəsi tərtib olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və müəssisənin şöbə müdürü, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnur İsmayılov tərəfindən təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsi işlənib hazırlanıb. Bu barədə AZERTAC-a AMEA-dan məlumat verilib.

Bu, Azərbaycanın ilk dəfə çoxparametrlı məlumatlar əsasında tərtib edilmiş irimiqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir. Ölkə ərazisində sel, sürüşmə, daşqın, deməqrafik və texnogen yüklenmə, səth və yeraltı suların çirkənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranalışma, bataqlaşma, iqlimdəki risklər, sehralaşma və zəlzələ kimi ekoloji risk yaranan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2 faizi çox zəif, 19,8 faizi zəif, 23,9 faizi orta, 12,4 faizi yüksək və 6,8 faizi isə çox yüksək ekoloji riskli ərazilərdir. Azərbaycanın ekoloji risklər xəritəsi infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, selitəb-şəhər planlaşdırılmasında və siyorta işlərində müümən mənbə rolunu oynaya bilər.

Epidemiya enişdə, panika yüksəlişdə

Koronavirus epidemiyası ətrafinə müzakirələr artmaqdadır. Qorxu, təlaş, hətta süni şəkildə yaradılan xof da, öz növbəsində, gənişlənir. Doğrudur, lazımsız bir şəkildə evdən çıxmak Çində qadağandır, bu ölkədə sənayenin dördə biri dayandırılıb, çox milyonluq şəhərlər karantin qoyulub. Amma bu, təhlükəsizlik, mühafizə tədbirləridir və bu tədbirlərə ehtiyac da var. Əksər dünya ölkələri öz vətəndaşlarını xəstəliyin yayıldığı və daha təhlükəli olduğu Uhandan təxliyə etdi ki, bu tədbirlərin də əhəmiyyətli olduğu təkzib edilə bilməz.

bölgelərə köçürüldü. Sanitariya xidmətlərindən istifadə edildi, onun tələblərinə isə ciddi şəkildə emel olundu.

Hər evin qapısı qarşısında qoylan spirt safetlər olan bir qutu diqqəti cəlb etməyə bilməz. Qapının əlcəyinə toxunan hər kəs özündən sonra həmin safetlərlə digərlərinin yoluxmaması, mühafizə olunması üçün həm qapının əlcəyini, həm də özünü qorumaq üçün öz əllərini silirlər. Belə bir intizamı, sanitariya qaydalarına bu qədər həssaslığı hansısa ölkədə təsəvvür etmək mümkündürmü? Bunu heç "kapitalizmə q-

Doğrudur, heftə ərzində xəstələnlərin sayının üç dəfə arttığı və otuz minə çatdığı barədə xəbərlər yayıldı. Ancaq mütəxəssislər təsdiq edirlər ki, göstəricilər xəstələnlərin bu müddət ərzində xəstələndiyini deyil, xəstələnlərin həmin müddət ərzində aşkarla çıxarılmış, sayının dəqiqləşdirilməsi göstəricilərdir. Daha dəqiq desək, eslinde, 30 minə qədər insan heftə ərzində



xəstəliyə tutulmayıb, nə də ki, xəstələnlərin sayı üç dəfə artmayıb, sadəcə olaraq, həftə ərzində xəstələnlərin sayı dəqiqləşərkən statistik göstəricilər üç dəfə artaraq otuz minə çatib.

Yayımlanan xəbərlərdə eyni zamanda qeyd olunur ki, təqribən altı yüz nəfər ölüb və bu göstərici qorxu yaradır. Amma məlumatlar

lib gələn" Rusiyada da, yaxud kapitalizmin ocağı sayılan, "Qoca qıtə" adlanan Avropada da gözlemez olmazdı.

Məsələ burasındadır ki, Çində yaşayan insanlar bu virusa digər dünya ölkələrinin vətəndaşları, belə görünür ki, heç ümumiyyətdə yer planetinin sakinləri kimi yanaşma-



d illar .

Tam sakit, lakin düşünülmüş şəkildə mübarizəyə qalxdılar və qorxudan çox mühafizəyə üstünlük verdilər. İndi tədqiqatçıların proqnozları bunu deməyə əsas verir ki, nəticələr müsbətdir və virus aradan qaldırılır. Amma bütün dünyada yayılan panika təmamilə tərs mütənasib şəkildə inkişaf edir. Belə demək mümkünsə, epidemiya enişdə, panika isə yüksəlişdədir. Bu məqamda xatırlatmaq yerinə düşərdi ki, Tramp, səksəninci illərdən bəri ucuz işçi qüvvəsi olan bölgelərə, daha dəqiq desək, eksər hissəsi Çin daşınan Amerika Birləşmiş Ştatlarının istehsalına qayıtmış vədi ilə prezident seçilib. Bunun üçün, xüsusən də hər hansı bir səbəblə rüsum və sanksiya ilə idxlə bağlayır. ABŞ prezidenti artıq dördüncü ildir ki, Çin ilə iqtisadi müharibə aparır. Çox güman ki, "dəhşətli virus" kimi təqdim olunan səbəbdən rəqibinin sənayesinin dördde bir hissəsinin dayanması bu ölkə üçün göydən düşmə hesab olunur. Belə olan halda, bundan necə istifadə etmek planı Amerikani, onun qeyd olunan şərtlərə seqilən prezidentini necə düşündürməyə biler?

Epidemiya barədə xəberlər, "dəhşətli virus" haqqda informasiyalar silaha çevrildi və məhz Çinə tuşlandı. Çində "hamımız ölümür" üslubunda dəhşətli hekayələri təren-nüm edən videolar paylaşıldı. Gözəlnildiyi kimi, Çin şirkətlərinin səhmləri çökdü. Etiraf etmək lazımdır ki, Çin illər, belə də onilliklər gerilədi. Bu ölkənin iqtisadiyyatına tutarlı zərəbə deydi. Maraqlıdır, bütün bu arqumentlərdən sonra bunun təsadüfi hadisələr silsiləsi olduğunu hələ de inanın varmı?

Inam HACIYEV



İnsan alveri qurbanlarının müəyyənləşdirilməsi

Potensial qurban müsahibə vermek istəməyə, yaxud bu-nu etmək iqtidarında olmaya bilər (məsələn, travma sə-bəbindən). Əlavə olaraq, faktiki insan alverinin qurbanı olduqlarına və qacaqmalçılıq yolu ilə başqa ölkəyə aparılma-dıqlarına və ya digər tənzimlənməyən miqrant olmadıqlarına, yaxud yardımına və ya müdafiəyə ehtiyac duya bilən istismar və ya müdafiəsiz vəziyyətdə olan digər fərdlər olmadıqlarına əminlik üçün insan alverinin potensial qurbanlarının yoxlanılması vacibdir. Bu prosesdə potensial qurbana insan alveri ilə bağlı xüsusi suallar verməzdən əvvəl, hər bir işlə bağlı hallar nəzərdən keçirilməlidir.

İlkin istiqamətləndirmə: poten-sial qurban ilkin istiqamətləndir-məyə görə cavabdeh olan quruma yönəldilir və ya özü müraciət edir: cavabdeh qurum dövlətlərin qanunvericiliyindən və siyasetlərin-dən asılı olaraq fərqlənəcəkdir. Əsas ehtiyaclar və informasiya çıxış imkanı: potensial qurbanları-nın mühüm informasiya ilə temin edilməsi və bildirilen narahatedici məqamlara və ya fövqəladə ehtiyaclara cavab olaraq onların təxi-resalınmaz ehtiyacları barədə sor-ğu aparma. Erkən risk qiymətləndirməsi: mümkün riskləri nəzərdən keçirme və potensial qurbanın təxirəsalınmaz şəkildə təhlükəsizliyini təminetmə. Dil və tərcümə: potensial qurbanların başa düşdükləri dildə ünsiyyəti temin etmə. Bərpa və düşünmə müddəti: potensial qurbanların növbəti addımlar barədə düzgün qərar ve-rə bilmələrini təmin etmək üçün onlara vaxt və imkan yaratma. İnsan alverinin indikatorları İndika-torlar nailiyyyət, dəyişiklik və ya ic-rani qiymətləndirmək üçün sadə və etibarlı əsası təmin edən kə-miyyet və keyfiyyətə bağlı ölçüdür. Onlar vəziyyətin əlamətlərini üzə çıxarıv və hər hal üçün ayri-ayrılıqda istifadə edilməli olan çevik bir alətdir. Bütün və ya yalnız bir indikator qənaətbəxş olması tələb edilmir: vacib məqam odur ki, indikatorlar şəxsin insan alverinin potensial qurbanı ola bileyəyi potensial vəziyyəti göstərir. İndikatorlar sonra daha təfsilatlı şe-kilde müəyyənleşdirir və əlavə indikatorlardan istifadə etmə im-kanını verir. İndikatorlar insan alverinin bütün formalarına tətbiq edilə bilən "ümumi indikatorlara" və istismarın ayrı-ayrı növləri üçün "xüsusi indikatorlara" bölü-nür. İndikatorlar, hemçinin, müşahidələr yolu ilə aşkar edilən "ob-yekтив indikatorlara" və əsasən, müsahibələr və araşdırma yolu ilə aşkar edilən "subyekтив indikator-

ınsanın olması; Hər hansı bir şəxsə təklikdə danışmaq imkani-nın olmaması; Cavabların əvvəl-cədən hazırlanmış və öyrədilmiş şəkildə verilməsi; Qorxu və nara-hatlıq bürüzə verme; Ödənişin olmaması və ya çox cüzi olması; Hakimiyyət orqanlarına inanma-ma; İş və ya ev ünvanını bilmə-mə; Qazanclarına çıxış imkanının olmaması; Tibbi xidmətlərə çıxış imkanının olmaması; Onların borc asılılığında olmalarını anla-ma; Cəmiyyətlə əlaqənin məhdud olması və ya olmaması; Saxta vədlər əsasında hərəkət etmiş ol-ma; Öz ailələri və ya olduqları mühitdən kənardakı insanlarla məhdud əlaqəyə malik olma; Uzun müddətdə həddən artıq uza-nan iş vaxtı; İstirahət günlərinin olmaması; Hakimiyyət orqanları-na təhvil verilmə ilə hədələnmə; İmmiqəsiya statusunun üzə çıxa-cağından qorxma. Xüsusi indika-torlar. Potensial qurban istismarın xüsusi bir formasında olduqda, bu indikatorlar tətbiq oluna bilər (is-tismarın formalarının anlayışları). Cinsi istismar bu indikatorlara po-tensial qurbanın cinsi istismara cəlb edilib-edilməməsini yəqin et-mək üçün baxılmalıdır. Cinsi is-tismarın indikatorları Yaşın 30-dan aşağı olması, baxmayaraq ki, yaş yerə və bazara görə dəyişə bilər; Bir fahışəxanadan dəriyin getmə və ya müxtəlif yerlərdə iş-ləmə; İşə, mağazaya gedərkən və gelərkən müşayiət olunma; İstis-mar edən şəxslərə "məxsus olma-nı" göstərən döymə yazıllara və ya diğər işarələrə malik olma; Uzun sürən iş vaxtı və ya istirahət veril-dikdə belə günlerin sayının cüzi olması; İslədiyi yerdə yaşama; Qrup şəklində, bəzən eyni dilde danışmayan başqa bir qadınla ya-shama və ya harasa getmə; Çok cüzi sayda geyime malik olma; Səciyyəvi olaraq, qazanc üçün cinsi xidmətlər göstərərkən, geyi-nilən növdə geyimlərə malik olma; Yerli dildə və ya müştərilərin dilin-de yalnız cinsi xidmətlərlə bağlı sözleri deye bilme; Heç bir nağd vəsaitə malik olmama; Şəxsiyyəti təsdiq edən sənədi göstərə bilme-mə; Aşağıdakılar da şəxslərin cinsi istismar üçün insan alverine məruz qalmaları göstərə bilər; Eh-timal edilən qurbanların qorunma-dan və ya zorla cinsi əlaqəye məcbur edilməsinə dair dəlillər mövcuddur; Ehtimal edilən qur-

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduñun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

banların qorunmadan və ya zorla cinsi əlaqəyə girməkdən imtina edə bilməməsinə dair dəlillər mövcuddur; Şəxsin alınmış və sa-tılmış olmasına dair dəlillər möv-cuddur; Qadınlardan ibarət qrup-ların diğər şəxslərin nəzarəti altındə olmalarına dair dəlillər möv-cuddur; Hər hansı bir etnik mən-subiyəti və ya milliyyəti olan qadınların xidmətlərinin təklif olunduğu fahışəxanalar və ya oxşar yerlər üçün elanların yerləşdiril-mesi; Cinsi xidmətlər göstərən iş-çilərin ayrıca bir etnik mənsubiyəti və ya milliyyəti olan müştəri-lərə xidmətlər göstərməsinin bildirilmesi; Cinsi xidmətlər göstərən-lərin üzündə təbəssümün olma-masına və ya onların ünsiyyəte girməmələrinə dair müştərilər tə-refində məlumatların verilmesi. Məcburi emək bu indikatorlara qurbanın məcburi emək üçün is-tismar olunub-olunmadığını yəqin etmək üçün baxılmalıdır. Bunlar bütün vəziyyətlərdə, o cümlədən, ilk olaraq, əməyin istismarı və ya tənzimlənməyən əməkçi miqrantların olduğu məqavilədən irəli gələn mübahisələr kimi görünən hallarda tətbiq olunmalıdır. Əməyin istismarının indikatorları. Qruplar halında işlə-diklärər yerdə yaşama və bu yerləri, ya ümumiyyətə, təkr etmə, ya da nadir hallarda tərk etme; Kend təsərrüfatı və ya sənaye bi-naları kimi alçaldıcı, qeyri-müna-sib yerlərdə yaşama; Gördükleri işə uyğun gəlməyən şəkildə ge-yinmə: məsələn, onlarda qoruyu-cu vasitələr və ya isti geyim olma-ya bilər; Yemək üçün ancaq qida atqıntıları verilməsi; Öz qazanc-larına çıxış imkanının olmaması;

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Gültəkin Hacıbəyli danışdıqca...

Və ya insanların haqqına girdiyi vaxtları nə tez unudub?

Radikal müxalifət, həmişə olduğu kimi, keçirilən parlament seçkilərindən sonra bütün mənəvi-əxlaqi sədləri aşaraq, özünü "Milli Şura"nın əzəli və əbədi, "cəfəkəş" üzvü adlandıran, müxalifətçi libası altında mənəviyyatlılığını itirən Gültəkin Hacıbəyli kimi əxlaqsızları görəndə, içimdə olan nifrətimi bildirmək üçün söz axtarışına çıxdım. Ancaq tapa bilmədim. Doğrudur, sözlərindən istifadə edərək, ürəyimdə olan nifrətimi deyə bilməm. Ancaq bu gün növbəti parlament seçkilərindən sonra G.Hacıbəylinin sosial şəbəkələrdən xalqı mitinqlərə, piketlərə səslə-günahkar saymayaçağam. Çünkü "demokratiya"nın mənasını anlayanlar keçirəcəkləri mitinqlərdə bu məsələni daha çox qabardacaqlarını bildirmələri məndə nifrət hissi yaradır.

Dələduz Gültəkin Hacıbəyli ənənəvi "missiyasını" davam etdirir

Bəli, elə maraqlısı da budur ki, ister seçkiəvvəli, isterse də seçki-dən sonra dələduzluq "missiyasına" "sadiq" qalaraq, "demokratiya boğular", "haqqınızı tələb edin" kimi çağrı-rişləri etmək, bir daha simasızlığını göstərməkdədir. Bələ olan halda, so-ruşmaq isterdik ki, nankor, deputat seçildiyin dövrlərə demokratiya bo-ğulmurdu, indi bu gün bələ bəhətən de-meklə özünü düşərgə sakınlarının qarşısında "təmizə" çıxarmaq istəyir-sən? Ancaq bir anlıq G.Hacıbəyli dən əlavə soruşmaq isterdik ki, "demokratik" anlayışın nə demək olduğunu ba-şa düşürsənmi? Əger başa düşsəy-din, o zaman icazəsiz mitinqlər çağrı-riş etməzdiniz. Bir də G.Hacıbəyli ki-mi "demokratlar" anlamalıdır ki, öz və-təndaşlarının rahat yaşamalarına xüs-susi diqqət və qayğı ilə yanaşan dö-vletimiz müxalifətin icazəsiz mitinqləri-nin qarşısını alırsa və onları insanları narahat etməyə qoymursa, sizcə, bu, demokratiyanın pozulmasıdır? Bir də soruşmaq isterdik Ə.Kərimli, A.Hacılı, G.Hacıbəyli, C.Həsənli, Leyla Yunus



və bu kimi dələduzlar müəyyən Qerb diplomatik nümayəndəliklərinə yalan məlumatlar verməklə, nəyə nail olacaqlar? Bu, mümkün deyil! Çünkü Azərbaycan hüquqi dövlətdir və her kəs de qanunlara riayət etməlidir.

Bəs müxalifətin seçdiyi bu yolun sonu varmı?

Var - ucurum, xalqın nifrəti, tənəsi! Və bu gün, ay casus, minsifətli G.Hacıbəyli bütün bunlardan niyə ibret dər-si almır? Bəlkə elə zənn edirsən ki, Leninin oktyabr inqilabı kimi, nəyəse nail olacaqsınız? Doğrudan da, çox abırsız və mənəviyyatlısınız. Həyasiqliq bu qədər də olmaz. Amma ne Əli Lenindi, nə də sən "demokrat". Hər ikini-niz və özünüz kimilərin bir adı var:

NANKORLAR!

Cünki sabit və dinc ölkədə hər kəs öz imkanlarına uyğun güzərəna sahibdir. İslahatlar dövrünün faydasını öz həyatında hiss etməyə başlayan orta statistik vətəndaş dövləti özünüñü sayır. Ölkə rəhbərinin İslahatlar paketi-dən real fayda götürən sade vətəndaş sabahı gözleyir.

Gültəkin Hacıbəyli - yalançı illüziyalarla haraya qədər

Müxalifətin seçdiyi bu yolun sonu varmı? Xaricdən aldiğın sifa-rişlər əsasında qarayaxma kampaniyaları nə vaxta kimi davam edəcək? Nəcə olur ki, 2010-cu ilə qədər deputat kürsüsündə oturanda, Milli Məclisin plenar iclasındaki çıxışın zamanı Azərbayca-nın demokratiya yolunda addımladığını, ölkədə seç-kilərin şəffaf və qanunlara uyğun keçirildiyini nə tez unutdu? 2009-cu ildə ke-

çirilən referendum zamanı İTV-də ke-çirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan sən G.Hacıbəyli İ.Qəmərbələ aranızda baş verən incidentləri nə tez unutdu?

Son olaraq, qeyd etmək istəyirəm ki, G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracığı heç nə olmayıbdi. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənindən və dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - NANKORLUQ!

Bəli, bələ olan halda, bu gün bu nankor dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olaraq yazılıgı gəlinen G.Hacıbəyli rezil və mənəviyyat-sız olaraq qalacaq da! Yazıqlar və LƏ-NƏTLƏR OLSUN SİZLƏRƏ!!!

RƏFIQƏ HÜSEYNNOVA



Seçki "demokratları"

RƏFIQƏ

Yenə seçkidən sonra seçki "demokrat-la-ri"nın ənənəvi şouları başladı. Bu şouları, düz 26 ildən çoxdur ki, görürük. Belə ki, müxtəlif zamanlarda müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş mitinqlər və piketlər keçirərek, "demokrat" olma-ğa çalışıblar. Bu "demokratlar" da elə 26 ildən çoxdur ki, yaziq olan çənələrinə o qədər güc ve-rirlər ki, gəl görəsən. Sonda o çənə, bir də görür-sən çıxır yerindən.

Necə ki, öten prezident seçkisindən sonra öz biabırçı uğursuzluğundan sonra həyəsizcasına "Məhsul" stadi-nunda çənələrinə güc verənlər özləri də "dayanmayın, çə-nəniz yerində çıxana qədər qışqırın" deyə bağıldılar. Nəticədə, çoxlarının- Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli... ağızlarını aça bilmədilər. 9 fevral parlament seçkiləri bitər-bitməz, yenə də başlayıblar piket, mitinq və çağırışlar etməye. Soruşmaq lazımdır, ay boş bardağı do-lu çanağa vuran ölü müxalifət, hansı kütlevi mitinqlərdən danışırınız? Aksiyanın kütlevi olması adam da yoxdur axı. Sual olunur, hansı kütle və ya hansı kütleviilkən səhbət gedir? Bu güne kimi keçirdiyiniz aksiyaların fias-koşunu, rəzaletini nə tez unutdu? Axı, o müxalifətsiniz ki, sizin bu güne kimi teşkilatlarınız, ideyalarınız, fikirləriniz, məramlarınız da pərakəndədir. Elə zənn edirsiniz ki, çənəyə güc verməyin bir xeyri olar. Ay bədbəxtlər 26 ildir ki, çənəyə güc verirsiniz, bir xeyri olub ki?.. Yazıqdır bu çənə... Bir də, Ə.Kərimli, İ.Qəmər, C.Həsənli, G.Haci-bəyli, A.Hacılı və... bu kimi satqınlar öz abırlarına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə ha-kimdir və əsla, hansısa siyasi partiyaya fərq qoymayırlar. Hər bir siyasi qüvenin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Bundan sonra da həmin ren-tabelliyyi qoruyub-saxlayacaq. Amma bugünkü dağıdıcı müxalifət "babam məne kor dedi, gəlib-gedəni vur dedi" kələməna arxayın olub, qanunlarımız üzərindən hansı təh-rifləri etmək üçün çənəsine güc verəcəkse, bax, bu, artıq tam başqa bir səhbətin mövzusudur.

Dağıdıcı müxalif ünsürlər anlamırlar ki, mənəsiz işlər-le ölkəmizi müstəqillik yolundan, güc və qüdrətlə olmaq-dan döndərmək mümkün deyil. Ona görə ki, Azərbaycan adlı gəminin güclü və bacarıqlı kapitanı var. Bir də, anti-milli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifa-rişlərini yerinə yetirməklə respublikamızda təxribat töret-mek, qarşıdurma yaratmaq cəhdlerinə nail ola bilməyə-cəksiniz və Vətənə xəyanət əməlləriniz uzun müddət davam edə bilməz.

Elə bu yerdə rəhmətlik Əbülfəz Elçibəyin qardaşı Al-murat Əliyevin Ə.Kərimliye aid olan bir fikrini xatırlat-maq yerinə dü-şərdi. Elçibə-yin ölümü ilə bağlı aparılan istintaq ərəfe-sində, o demiş-di: "Əbülfəz Elçibə-yə xəyanət edənlərin hamısı cəzalandırılıb. Yalnız bir nəfər cəzasız qalıb... Onun da xəbəri gələcək".

Sonra da əlavə edərək deyib: "Kim-dir o bir nəfər? Əlbəttə ki, satqın, xə-yanətkar və pis adam Ə.Kərimli! Sırr deyil ki, günahkarlar əvvəl-axır öz cəzalərini alırlar. Onun da xəberi gələcək".

Bax, gec-tez, hər bir cinayətkar qanun qarşısında cəzasını almalıdır. Çünkü erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat töretmək, qarşıdurma yaratmaq cəhdleri, dələ-duzuqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməz!

Şəmkirdə oğurluq edən şəxslər tutulub

Səmkir Rayon Polis Şöbəsinə ərize ilə müraciət edən rayon sakini Elçin Əkbərov ona məxsus on baş iribuy-nuzlu heyvanın rayonun Şışəpə kəndi yaxınlığında olaq sahədən naməlum şəraitdə itdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumat görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, yanvarın 23-də vətəndaşa məxsus heyvanları olaq sahəsində Şəmkir rayon sakinləri, əvvəller məhkum olmuş 31 yaşlı Elman Nağıyev və onun emisi oğlu 31 yaşlı Səfər Nağıyev oğurlayıblar. Onlar dindirilərkən törətdikləri oğurluq hadisələrini etiraf edərək həmin heyvanları Bərde rayonunda satmışları, əldə etdikləri pulu isə aralarında bölgək xərclədiklərini bildiriblər. Faktla bağlı araşdırma davam etdirilir.



Şirvan sakinində 485 qram marixuana götürüllər

Sirvan şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəher sakini, əvvələr məhkum olmuş F.Məmmədov polis əməkdaşlarının tədbirləri nəticəsində AZƏRTAC-a bildirilər ki, şəxsi axtaş zamanı ondan aparılrı.



Qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Fevralın 4-de saat 21 radələ-rində paytaxt ərazisində soyğunçuluq əməli törətməkde şübhəli bilinən şəxs Bakı Şəhər Baş Po-lis İdarəsi və Səbail Rayon Po-lis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-



Zaqatalada ikimərtəbəli ev yanıb

Zaqatala rayonunun Bazar kəndində ümumi sa-hesi 240 kvadratmetr olan ikimərtəbəli evdən AZƏRTAC-a bildirilər ki, nəticədə evin dam örtüyü 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi bölmələri tərəfindən söndürüllər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparırlar.

Bakı Şəhər Baş Po-lis İdarəsindən AZƏRTAC-a bildirilər ki, 1988-ci il təvəllüdü qadının qoluna toxunmaqla yera saldıgı və içerisinde 390 manat pul, sənədləri və digər əşyaları olan el çantasını talamaqda şübhəli bilinen 1986-ci il təvəllüdü Bəhrəz Muradov keçirilən təxirəsalınmaz tədbirlərə şübhəli şəxs qismində tutularaq istintaqa təhlil verilib. Onun üzərindən 0,015 qram heroin, 0,697 qram marixuana aşkar olunaraq götürüllər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxsin ətrafində əməliyyat-axtaş, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qurbanın hüquqları və ona yardım

Burada qurbanın müəyyənləşdirilməsinin nə üçün vacib olduğu və yardımdan və müdafiədən yararlanmaq üçün qurbanların nə qədər erkən müəyyənləşdirilməsinin ilkin sərt olduğu bildirilir. İnsan alverinin qurbanlarının, en azı, onların insan hüquqlarına hörmətlə yanaşılması və müdafiəsinin və təhlükəsizliyinin təmin olunması hüququ vardır. BMT-nin İnsan Hüquqları və İnsan Alveri üzrə Təvsiyə olunan Prinsiplər və Rəhbər Qaydalara əsasən, insan alverinə məruz qalmış insanların insan hüquqlarının qorunması insan alverinin qarşısını almaq və onunla mübarizə aparmaq və qurbanları müdafiə etmək, onlara yardım göstərmək və onlara dəyən zərəri ödəmək üçün göstərilən bütün səyərlərin mərkəzində olmalıdır.

"Qurban" anlayışı beynəlxalq hüquqi sənədlərdə və milli qanun-vericilikdə insan alverinin qurbanlarının anlayışları nəzərdə tutulur, lakin insan alveri qurbanının müəyyənləşdirilmiş və ya razılışdırılmış profili mövcud deyil. Bu, ona görə belədir ki, qurbanın stereotipik təsviri və qurbanların ümumi xüsusiyyətləri yoxdur. Lakin qurbanların yanlış şəkildə müəyyənləşdirilmə və üstünlük təşkil edən stereotiplərə uyğun gəlməyənlərin müdafiəsiz və yardımımız qalmasına aparan stereotipik təsvirləri vardır. Qurbanın profiline istismarın forması təsir göstərə bilər və o, zəif cəhətlərdən asılı ola bilər. Cina-yətin qurbanları BMT-nin Cinayətin və Səlahiyyətdən Sui-İstifadənin Qurbanları üçün Əsas Ədalət Prinsipləri haqqında Bəyannaməsində (29 noyabr 1985-ci il) deyilir ki, qurbanlar: "Üzv dövlətlərdə qüvvədə olan cinayət qanunvericiliyi, o cümlədən, səlahiyyətlərdən cinayətkar şəkildə sui-istifadəni nəzərdə tutan qanunları pozan hərəkətlər və ya hərəkətsizlik vasitəsilə, fərdi və ya kollektiv şəkildə zərərə, o cümlədən, fiziki və ya menəvi zərərə, emosional eziyyətə, iqtisadi itkiye və ya hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına məruz qalmış şəxslər. Bu bəyannaməyə əsasən, əməli töretdmiş şəxsin müəyyənləşdirilməsi, həbs olunması, ona qarşı ittihamın irəli sürülməsi və ya onun məhkum edilməsi halının baş verib-verməməsinə baxmayaraq və əməli töredən şəxs və qurban arasında ailə münasibətlərinin olub-olmamasına baxmayaraq, şəxs qurban hesab edilə bilər. "Qurban" anlayışına, müvafiq hallarda, qurbanın ailə üzvləri və ya birbaşa qurbanın himayəsində olan şəxslər və çətin vəziyyətdə olan qurbanlara yardım etmək və qurbana çevrilmənin qarşısını almaq üçün müdaxilə edərək, zərərə məruz qalan şəxslər də aiddir. Burada toplanan müddəələr - irq, rəng, cins, yaş, dil, din, vətəndaşlıq, siyasi və ya digər fikirler, mədəni məsəlekler və ya adətlər, əmlak, doğum və ailə vəziyyəti, etnik və ya sosial mənşə və əllilik kimi hər hansı fərqli qoyulmadan hamiya şəmilib edilir". AŞ-nin Ayrı-seçkilik əleyhinə Konvensiymanın 3-cü maddəsində deyilir: "Bu Konvensiymanın müddəələrinin iştirakçılar tərəfindən tətbiqi, xüsusişdə, qurbanların hüquqlarını müdafiə və təşviq etmək üçün tədbirlərdən yararlanma, cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlığa mənsub olma, əmlak, doğum və ya digər statuslar kimi hər hansı bir zəməndə ayrı-seçkiliyə yol verilmədən təmin olunmalıdır".

İnsan alverinin qurbanı AŞ Konvensiyasının 4(e) maddəsində

qurbanın anlayışı aşağıdakı kimi verilir: "bu madde ilə müəyyənləşdirildiyi kimi, insan alverinə meruz qalan hər hansı bir fiziki şəxs". Lakin BMT-nin İnsan Alverinə dair Protokolunda insan alveri qurbanının anlayışı verilmir. Amma 6-8-ci maddələrdə qurban üçün göstərilməli olan müdafiə tədbirləri nəzərdə tutulur. Qurbanın müəyyənləşdirilməsi. İnsan alverinin potensial qurbanlarının müəyyənləşdirilməsi qurbanlara onların hüququ olan müdafiənin göstərilməsini və araşdırılmaların və təqiblərin həyata keçirilməsini təmin etmek üçün vəcibdir. Dövlətdə bütün sahələr, o cümlədən, prokurorlar, hakimlər, hüquq-mühafizə və sərhəd orqanları insan alverinin qurbanlarını müəyyənləşdirmək imkanına malik olmalıdır. İnsan alverinin müxtəlif növləri və istismarın yeni və meydana çıxmada olan formaları vardır. Buna görə də, potensial qurbanların müəyyənləşdirilməsi üçün tək insan alveri prosesini deyil, insan alveri və miqrant qacaqmalçılığı arasında fərqləri bilmək tələb olunur. Bu, cinayətin və iştirak edən fərdlərin şəbəkələrinin

mürekkeb hadisədir ki, qurbanların yekun olaraq müəyyənləşdirilməsi prosesi uzana bilər. Bu, o deməkdir ki, təxmin edilən qurbanların, ilkin olaraq, müəyyənləşdirilməsi vacibdir. Erkən mərhələdə qurbanları müəyyənləşdirməmə onlara lazımi qədər müdafiənin göstərilməməsinə və onların pozulmasına səbəb ola bilər. Bu da, öz növbəsində, cinayətin effektiv təqibinə mane ola bilər. Bir çox təyinat ölkələrində insan alverinin qurbanları yanlış olaraq tənzimlənməyen miqrantlarla qarışdırıla və lazımi şəkildə müəyyənləşdirilmədən yekunda ölkədən çıxarıla və ya saxlama müəssisələrindən yerləşdirilə bilər. Yardım istəyən digər kateqoriya şəxslərin ehtiyac duyduqları yardım və müdafiənin xüsusiyyətləri, çox güman ki, insan alveri qurbanlarının ehtiyac duyduğu yardım və müdafiədən fərqlənir. İnsan alveri qurbanlarının ehtimal ki, qacaqmalçılıq və ya tənzimlənməyen miqrantlarla bağlı digər hallarda normal şəkildə mövcud olmayan təxirəsalınmaz və keşkin fiziki, cinsi və psixoloji sağlamlıqla bağlı ehtiyacları olur. Onlar ağır cinayətlərin qurbanlarıdır və onlara yardım edən qurumun həyat üzvlərinin özlərinin ayrıca risklərə məruz qala biləcəkləri səbəbindən, xüsusi təhlükəsizlik tədbirləri və prosedurları zəruridir. Müəyyənləşdirmə prosesinin məqsədi, beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş insan alveri anlayışlarına uyğun olaraq, şəxsin potensial olaraq insan alverinin qurbanı olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Qurbanların istismar vəziyyə-

Dövlətdə bütün sahələr, o cümlədən, prokurorlar, hakimlər, hüquq-mühafizə və sərhəd orqanları insan alverinin qurbanlarını müəyyənləşdirmək imkanına malik olmalıdır. İnsan alverinin müxtəlif növləri və istismarın yeni və meydana çıxmada olan formaları vardır. Buna görə də, potensial qurbanların müəyyənləşdirilməsi üçün tək insan alveri prosesini deyil, insan alveri və miqrant qacaqmalçılığı arasında fərqləri bilmək tələb olunur.

mürekkebliyi səbəbindən, çox vaxt apara bilər. Dövlətlər, vətəndaşlıq və immiqransiya, statusundan asılı olmayıraq, insan alveri qurbanlarının proaktiv şəkildə müəyyənləşdirilməsi üçün effektiv sistemin mövcudluğunu təmin etməlidirlər. İnsan alverinin qurbanları heç de həmişə qurban olduğunu bilmirlər. Ona görə də, bu vəzifə müəyyənləşdirmə prosesinə kömək edə biləcək ixtisaslaşmış QHT-lərlə əməkdaşlığı nəzərdən keçirməli olan dövlət orqanlarının üzərinə düşür. Bu, dövlətlərə ölkə hündürlərindən insan alverinin, sahələrdə dilinçilik və məcburi əməye çəlb etmə hallarının qurbanlarını müəyyənləşdirmək imkanını verəcəkdir. İnsan hüquqları yanaşmasında insan alveri qurbanlarının erkən müəyyənləşdirilməsi və onlara yardım tələb olunur. İnsan alveri elə bir

yetindən çıxarılması, təxirəsalınmaz fiziki və psixoloji ehtiyaclarının təmin edilməsi və müvafiq müdafiə tədbirlərinin həyata keçirilməsi üçün onların müəyyənləşdirilməsi vacibdir. Birləşmiş Millətlər Təşkilatının Cinayətin və Səlahiyyətdən Sui-İstifadənin Qurbanları üçün Əsas Ədalət Prinsipləri haqqında Bəyannamənin (1985-ci il) 16-ci bəndində deyilir ki, insan alveri qurbanları ilə elaqədə ola biləcək şəxslər onların müəyyənləşdirilməsinə və onların ehtiyaclarına həssas şəkildə yanaşılmasına yardım etmək üçün müvafiq təlim keçməlidirlər. AŞ Konvensiyasının "İnsan alveri qurbanlarının müəyyən edilməsi" başlıqlı 10-cu maddəsində deyilir: "1. Hər bir Tərəf insan alverinin qarşısının alınması və onunla mübarizə, uşaqlar da daxil olmaqla, insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yar-

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

üçün əsaslar olarsa, o zaman hər bir Tərəf həmin şəxsin bu Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq, həyata keçirilən insan alveri qurbanının müəyyənləşdirilməsi prosesi aidiyyəti orqanlar tərəfindən başa çatdırılmayana qədər öz ərazisində çıxarılmamasını, habelə, həmin şəxse 12-ci maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada yardım göstərilməsini təmin etməlidir.


Müəyyənləşdirmə prosesi. İnsan alveri qurbanının müəyyənləşdirilməsi vaxt aparan bir prosesdir. İstismar vəziyyətdində çıxmış şəxsin insan alveri qurbanı olduğu güman edildikdə, geyim, sağlamlıq və ya digər məsələlərlə bağlı mümkin ola bilən hər hansı gigiyena ehtiyaclarını yəqin etmək və təmin etmək üçün ilkin araşdırımlar aparılmalıdır. Sonra bu sahədə ixtisaslaşmayan hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsin ilkin müəyyənləşdirilməsini aparmalıdır. Onlar, müsahibe aparmadan, şəxsin insan alverinin potensial qurbanı olub-olmadığını müəyyənləşdirmək üçün müxtəlif indikatorlardan istifadə edərək, qiymətləndirmə apara bilərlər. Bundan sonra insan alverinin potensial qurbanları razılıq verdikdə və onların "bərpa və düşünmə" hüquqlarına uyğun olaraq, onlar insan alveri cinayətinin töredi lib-töredi libmediyi müəyyənləşdirmək üçün xüsusi hüquq-mühafizə orqanlarına istiqamətləndirilməlidirlər.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

12 fevral



Lionel Messi “Barselona”da ilinə 35 milyon avro qazanır!

Italyanın “Tuttosport” nəşri ölkənin futbol klublarına “Barselona”的 futbolçusu Lionel Messini transfer etmək üçün tələb ediləcək məbləği açıqlayıb. Qol.az xəber verir ki, bildilib ki, xərc məsələsi tamamilə argentalı hücumçunun imic hüquqlarının qiymətindən asılıdır. Qeyd olunub ki, Messi Kataloniya təmsilcisində vergiləri çıxməq şərti ilə illik 35 milyon avro maaşı alır. Hesab edilir ki, o, başqa kluba keçsə, bu, minimal maaş olacaq. Başqa kluba transfer olunsa, onun illik gəliri vergi ödənişləri nəzərə alınmaqla, təqribən 66 milyon avroya başa gələcək. Əger “Juventus” vergi payını azaltmağa çalışsa, maaş illik 51 milyon avro təşkil edəcək.

Bələliklə, 32 yaşılı oyunçunun keçidindən sonra xərclərin cəmi ildə 86 milyon 91 milyon avroya qədər ola bilər. Bu halda Messi ilə 4 illik müqavilə üçün İtaliya klublarına 350-365 milyon avro lazımlı olacaq.

Qeyd edək ki, “Barselona”的 idman direktoru Ared Brayd müsahibəsində Messini “Juventus” və “Inter”的 ala biləcəyini söyləyib.

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşır. AZERTAC xəber verir ki, Londonun ICE (“Inter-Continental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 54 dollar, New Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,64 dollar bahalaşaraq 50,21 dollar təşkil edib.

Dolların bu günə olan qiyməti açıqlandı

Fevralın 12-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan SIA-ya verilən məlumatə görə, 12.02.2020-ci il tarixində etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətən 1,7000 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, 2020-ci il fevralın 11-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.



Axtarışda olan üç nəfər tapılaraq ailəsinə təhvil verilib

Paytaxtın polis organları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da 16 cinayətin üstü açılıb. Bakı Şəhər Baş Po- ləsindən AZERTAC-a bildirilər ki, Cinayet Məcələsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər saxlanılıb. Narkotiklər əlaqəli 1, oğurluq üzrə 8 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarılan üç nəfər tapılaraq ailəsinə təhvil verilib. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses” in komputer mərkəzində yığılın, sahifələrin.
“Azərbaycan” nəşriyyatında çap olunur.
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Son sahifə

“Moskva göz yaşlarına
inanmır” filminin
premyerasından
düz 40 il ötür

Vladimir Menşovun məşhur “Moskva göz yaşlarına inanmır” filminin premiyerasından düz 40 il ötür. AZERTAC xəber verir ki, “Moskva göz yaşlarına inanmır” film 1980-ci il fevralın 11-də prokata çıxbı. Valentin Çornixın “İki dəfə yalan danışmış qadın” adlı ssenarisi əsasında çəkilmiş film 1981-ci ilde “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına və SSRİ Dövlət mükafatına layiq görürlüb.

Vladimir Menşovun dediyinə görə, melodrama janrında olan bu ssenaridən əvvəlcə imtina etmek istəyib, lakin ssenaride baş qəhrəmanın zəngli saatı quraraq yatağa uzanması və 20 ildən sonra zəngin sessiye yuxudan oyanması məqami ona çox maraqlı gəlib. V. Menşov sonralar etiraf edib ki, gələcək filmdə onun üçün və xanımı, baş rolin ifaçısı Vera Alenteva üçün müəyyən avtobiografik notlar olub. Belə ki, filmin qəhrəmanları kimi, onlar da yataqxana həyatı yaşayıblar və Moskvani fəth ediblər.



Bakı caz festivalına yenidən ev sahibliyi edəcək

Oktjabrın 9-dan 18-dək Bakıda növbəti caz festivalı keçiriləcək. Bu barədə məlumat festivalın saytında yer alıb. Bu il festivalın təsis edilməsinin 15 ili tamam olur. Festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Jazz dünyası” jurnalı, A+A Events və “The Landmark Hotel-Baku”dur.

ELAN

Sabirabad rayonu Poladtoğay kənd sakini Əsədov Vazeh Filağa oğluna verilmiş JN-0011, KOD 90902028 nömrəli mülkiyyət hüququna dair Dövlət Akti itdiyi üçün etibarsız sayılır.

ADPU-nun Filologiya fakültəsinin III kurs tələbəsi Xələfova Aytac Elxan qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**
Tiraj: 4600